

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri seçilsinlər:

Ağazadə Əminə Həmid qızı,
Bayramov Kamran Fərhad oğlu,
Cəfərov Kamal Xaqani oğlu,
Hacıyev Sabir Kamal oğlu,
Həsənov Nurlan Urfan oğlu,
İbrahimli Fəzail Feyruz oğlu,
Qədirlərkin Toğrul oğlu,
Quliyev Azay Əjdər oğlu,
Qurbanlı Mübariz Qəhrəman oğlu,
Məhərrəmov Bəhrüz Abdurrəhman oğlu,
Səfərov Nizami Abdulla oğlu.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri seçilsinlər:

Abbasov Aqil Məhəmməd oğlu,
Cəfərov Kamal Xaqani oğlu,
Kərimli Azər Şəmsid oğlu,
Qədirlərkin Toğrul oğlu,
Məmmədov Qaya Məmməd oğlu,
Məmmədov Hikmət Baba oğlu,
Məmmədov Elman Camal oğlu,
Mirzəzadə Aydın Böyükkişi oğlu,
Namazov Ramid Zakir oğlu,
Nəbiyev Rizvan Novruz oğlu,
Paşayeva Gülşən Məmmədli qızı,
Salmanova Səbinə Qədir qızı,
Süleymanlı Mahir Tahir oğlu,
Vəliyev Samir Əhməd oğlu.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri seçilsinlər:

Allahverənov Azər Kərim oğlu,
Gəncəliyev Tural Babaşah oğlu,
Həmzəyev Naqif Ələşraf oğlu,
İsmayilov İmamverdi İbiş oğlu,
Qasımlı Mircəlil Xəqani oğlu,
Qurbanlı Mübariz Qəhrəman oğlu,
Məhərrəmov Bəhrüz Abdurrəhman oğlu,
Məmmədov Hikmət Baba oğlu,
Mikayılova Sevil Əlirazi qızı,
Nəsirov Elman Xudam oğlu,
Nurullayev Razi Qulaməli oğlu,
Rəhimzadə Vüqar Gəncəli oğlu,
Salahlı Səyyad Adil oğlu.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri seçilsinlər:

Arpadarai Nigar Cavid qızı,
Bədəlov Bədəl Şamil oğlu,
Əsgərov Asif Yunis oğlu,
Həmzəyev Naqif Ələşraf oğlu,
Həsənova Afət Əbil qızı,
Qurbanov Eyvaz Daşdəmir oğlu,
Muradov Rövşən Şahbaz oğlu,
Rəhimzadə Vüqar Gəncəli oğlu.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri seçilsinlər:

Bayramov Vüqar İbad oğlu,
Cəfərov Müşfiq Cəfər oğlu,
Əsədov Heydər Xanış oğlu,
Hüseynov Aydın Nəsir oğlu,
Məhərrəmzadə Əlibala Səttar oğlu,
Məmmədov Məşhur Şahbaz oğlu,
Məsimli Əli Əhməd oğlu,
Mirkişili Tahir Famil oğlu,
Muradov Rövşən Şahbaz oğlu,
Səmədzadə Ziyad Əliabbas oğlu,
Şükürov Zaur Ramiz oğlu.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri seçilsinlər:

Aslanov Novruzəli Davud oğlu,
Badamov Azər Camal oğlu,
Fətəliyev Xanlar Nuru oğlu,
Həsənov Məlik Əvəz oğlu,
Hüseynov Aydın Nəsir oğlu,
İbrahimov Eldar Rza oğlu,
İskəndərov Vüqar Yapon oğlu,
Paşazadə Cavanşir Hümət oğlu,
Vəliyev Ağalar İsrəfil oğlu.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri seçilsinlər:

Bayramov Vüqar İbad oğlu,
Bədəlov Bədəl Şamil oğlu,
Ələkbərov Əziz Yusif oğlu,
Əliyeva Jale Fazil qızı,
Hüseynova Sevinc Əmirhəməd qızı,
Qəhrəmanov Göydəniz İbrahim oğlu,
Məmmədov Soltan Teymur oğlu,
Məmmədova Nigar Fikrət qızı,
Möhbəliyev Səttar Suliddin oğlu,
Səmədzadə Ziyad Əliabbas oğlu.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Səhiyyə komitəsinin üzvləri seçilsinlər:

Əfəndiyeva Günay Elçin qızı,
İbrahimqızı Mələhət İbrahim qızı,
Qafarov Kamaləddin Nəsrəddin oğlu,
Məmmədli Müşfiq Fazil oğlu,
Məmmədov İlham Kazım oğlu,
Məmmədov Soltan Teymur oğlu,
Rafailov Anatoliy Xaimoviç,
Vəliyeva Pərvanə Bulut qızı.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri seçilsinlər:

Ağamalı Günay Fəzail qızı,
Ağayeva Üliyyə Cavanşir qızı,
Cəfərova Tamam Şaməddin qızı,
Hüseynova Sevinc Əmirhəməd qızı,
Xasəyeva Səbinə Səməd qızı,
Kərimzadə Pərvin Orxan qızı,
Məmmədli Müşfiq Fazil oğlu,
Məmmədov İlham Kazım oğlu,
Nurullayeva Könül Oruc qızı,
Vəliyeva Məhriban Hidayət qızı.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri seçilsinlər:

Cəfərov Müşfiq Cəfər oğlu,
Əsgərov Asif Yunis oğlu,
Həsən Ramil Sahib oğlu,
Xasəyeva Səbinə Səməd qızı,
İskəndərov Vüqar Yapon oğlu,
Qasımlı Mircəlil Xəqani oğlu,
Qəhrəmanov Göydəniz İbrahim oğlu,
Quliyev Ülvi Zəhid oğlu,
Qurbanov Eyvaz Daşdəmir oğlu,
Məmmədov Anar İlyaz oğlu,
Süleymanlı Mahir Tahir oğlu.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri seçilsinlər:

Ağamalı Günay Fəzail qızı,
Allahverənov Azər Kərim oğlu,
Quliyev Azay Əjdər oğlu,
Məmmədov Ceyhun Valeh oğlu,
Musayev Elşad Nəbi oğlu,
Paşazadə Cavanşir Hümət oğlu,
Rafailov Anatoliy Xaimoviç,
Rüstəmخانlı Tənzilə Yolçu qızı,
Salmanova Səbinə Qədir qızı,
Zabelin Mixail Yuryeviç.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri seçilsinlər:

Ağamalı Günay Fəzail qızı,
Allahverənov Azər Kərim oğlu,
Quliyev Azay Əjdər oğlu,
Məmmədov Ceyhun Valeh oğlu,
Musayev Elşad Nəbi oğlu,
Paşazadə Cavanşir Hümət oğlu,
Rafailov Anatoliy Xaimoviç,
Rüstəmخانlı Tənzilə Yolçu qızı,
Salmanova Səbinə Qədir qızı,
Zabelin Mixail Yuryeviç.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri seçilsinlər:

Ağamalı Günay Fəzail qızı,
Allahverənov Azər Kərim oğlu,
Quliyev Azay Əjdər oğlu,
Məmmədov Ceyhun Valeh oğlu,
Musayev Elşad Nəbi oğlu,
Paşazadə Cavanşir Hümət oğlu,
Rafailov Anatoliy Xaimoviç,
Rüstəmخانlı Tənzilə Yolçu qızı,
Salmanova Səbinə Qədir qızı,
Zabelin Mixail Yuryeviç.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri seçilsinlər:

Ağamalı Günay Fəzail qızı,
Allahverənov Azər Kərim oğlu,
Quliyev Azay Əjdər oğlu,
Məmmədov Ceyhun Valeh oğlu,
Musayev Elşad Nəbi oğlu,
Paşazadə Cavanşir Hümət oğlu,
Rafailov Anatoliy Xaimoviç,
Rüstəmخانlı Tənzilə Yolçu qızı,
Salmanova Səbinə Qədir qızı,
Zabelin Mixail Yuryeviç.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri seçilsinlər:

Ağamalı Günay Fəzail qızı,
Allahverənov Azər Kərim oğlu,
Quliyev Azay Əjdər oğlu,
Məmmədov Ceyhun Valeh oğlu,
Musayev Elşad Nəbi oğlu,
Paşazadə Cavanşir Hümət oğlu,
Rafailov Anatoliy Xaimoviç,
Rüstəmخانlı Tənzilə Yolçu qızı,
Salmanova Səbinə Qədir qızı,
Zabelin Mixail Yuryeviç.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri seçilsinlər:

Bayramov Kamran Fərhad oğlu,
Əfəndiyev Məzahir Cavid oğlu,
Əli-zadə Arzuxan Baxşəli oğlu,
Fətəliyev Xanlar Nuru oğlu,
Qafarov Vəlif Vəlif oğlu,
Məmmədov Elman Camal oğlu,
Mirzəzadə Aydın Böyükkişi oğlu,
Möhbəliyev Səttar Suliddin oğlu,
Musayev Elşən Məmmədov oğlu,
Rzəyev Tahir Musa oğlu.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri seçilsinlər:

Akimova Elnarə Seydulla qızı,
Cəfərova Tamam Şaməddin qızı,
Ələkbərov Əziz Yusif oğlu,
Əliyev Bəxtiyar Həməz oğlu,
Fətəliyeva Sevinc Həbib qızı,
Həsənova Afət Əbil qızı,
Kərimzadə Pərvin Orxan qızı,
Qafarov Vəlif Vəlif oğlu,
Quliyev Eldar Allahyar oğlu,
Mahmudov Rəşad Məmmədov oğlu,
Məmmədov Ceyhun Valeh oğlu,
Mirzəbəyli Elçin Əbdülrəhim oğlu,
Seyidzadə Şahin Kamil oğlu,
Vəliyev Samir Əhməd oğlu,
Vəliyeva Məhriban Hidayət qızı,
Yıldırım Fatma Vidadi qızı.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri seçilsinlər:

Akimova Elnarə Seydulla qızı,
Cəfərova Tamam Şaməddin qızı,
Ələkbərov Əziz Yusif oğlu,
Əliyev Bəxtiyar Həməz oğlu,
Fətəliyeva Sevinc Həbib qızı,
Həsənova Afət Əbil qızı,
Kərimzadə Pərvin Orxan qızı,
Qafarov Vəlif Vəlif oğlu,
Quliyev Eldar Allahyar oğlu,
Mahmudov Rəşad Məmmədov oğlu,
Məmmədov Ceyhun Valeh oğlu,
Mirzəbəyli Elçin Əbdülrəhim oğlu,
Seyidzadə Şahin Kamil oğlu,
Vəliyev Samir Əhməd oğlu,
Vəliyeva Məhriban Hidayət qızı,
Yıldırım Fatma Vidadi qızı.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri seçilsinlər:

Abbasov Aqil Məhəmməd oğlu,
Ağayeva Üliyyə Cavanşir qızı,
Akimova Elnarə Seydulla qızı,
Aliyev Sahib Eyvaz oğlu,
Aslanov Novruzəli Davud oğlu,
Feyziyev Cavanşir Əyyub oğlu,
Həmzəyeva Üliyyə Tapdıq qızı,
Məhərrəmzadə Əlibala Səttar oğlu,
Rüstəmخانlı Tənzilə Yolçu qızı,
Seyidzadə Şahin Kamil oğlu,
Səfərov Nizami Abdulla oğlu,
Zabelin Mixail Yuryeviç.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı m



Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb.

Müsabiqənin işçi qrupundan AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Onlar dövlət rəhbərliyinin ölkənin intellektual potensialının inkişafına yönəlik atdığı addımları, eləcə də "Yüksəliş" müsabiqəsinin bacarıqlı kadrların xüsusi və peşəkar inkişafına göstərdiyi dəstəyi xüsusi



vurğulayıblar. Hikmət Hacıyev qalibləri təbrik edərək, onların müsabiqədə uğurlu nəticələrini Azərbaycan dövlətinin müasir idarəetmə sistemi və ölkənin inkişaf strategiyası üçün dəyərli töhfə adlandırdı. Hikmət Hacıyev müsabiqənin men-

torluq programında əldə edilən uğurları vurğulayaraq qaliblərin qarşılıqlı təcrübə əsasında liderlik qabiliyyətlərinin daha da gücləndiyini dilə gətirib. O, mentorluq programı çərçivəsində baş tutacaq növbəti görüşlərin qaliblərə böyük fayda ve-

rəcəyinə əmin olduğunu bildirib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev "Yüksəliş" müsabiqəsinin mentorudur.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidentinin



2019-cu il 26 iyul tarixli sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyən olmasını, dəstəklən-

məsini və ölkədə kadr ehtiyatı bəna əsasən təsis olunub.

"Yüksəliş" müsabiqəsinin qalibləri bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhət-

ləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Dördüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də sərəncam imzalanıb.

Prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümünü qeyd olunub

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransının və ümumi yığıncağının üçüncü günü başa çatıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı Konqres Mərkəzində dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan BPA-nın 29-cu İllik Konfransının və ümumi yığıncağının 3-cü günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında iki-tərəfli və çoxtərəfli görüşlər, müxtəlif plenar sessiyalar, xüsusi maraqlı sessiyaları və şəbəkə iclasları keçirilib.

"Cinayət mühakiməsi sistemində qurbanlar və şahidlər", "Cinayət mühakiməsi sistemində qurbanların hüquqlarını təmin etmək üçün maraqlı tərəflər arasında əməkdaşlıq", "Cinayət mühakiməsi sistemində şəffaflıq və ictimaiyyətin etimadı" adlı plenar sessiyaları, "Məişət və gender əsaslı zorakılığın təbiri" və "İqtisadi Cinayət və Aktivlərin Bərpası" seminarlarında səmərəli fikir mübadilələri və müzakirələr aparılıb.

Tədbir çərçivəsində, həmçinin 1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümünə həsr olunmuş xüsusi sessiya keçirilib.

Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı və milli prokurorluq orqanlarının yaranmasının 106-cı il qeyd olunur.



1918-ci il oktyabrın 1-də qəbul olunmuş qərar əsasında Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsas qoyulmuş milli prokurorluq orqanları bir əsrdən artıq tarixi ərzində cətin və mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçib, fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlətçilik ideyalarını sədaqətə qulluq edib.

Qeyd edilib ki, Azərbaycan prokurorluğunun qanunçuluğunun etibarlı təminatçısı kimi cinayətkarlığa qarşı bənzərsiz mübarizəsinin və qanunun aliliyinin bərqərar olumasında sarsılmaz mövqeyinin, fəaliyyətinin hər-tərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın formalaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatları, görkəmli dövlət xadiminin quruma olan xüsusi qayğısı və dəstəyi nəticəsində mümkün olub.

Baş prokuror vurğulayıb ki, bir çox dövlət təsisatı kimi, prokurorluq orqanlarının da təkmilləşdirilməsi, prokurorluq işçilərinin ömüyünün fərç-

ləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqinə başlanılması, əməkdaşların sosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması Ulu Öndər Heydər Əliyev irsinə layiqli varislik nümunəsini göstərən Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun apardığı hüquqi dövlət quruculuğu islahatları ilə davam edir.

Həyata keçirilmiş tədbirlərin və prokurorluq orqanlarının beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin nəticəsidir ki, Azərbaycan Prokurorluğu üzrə inkişaf tarixində ən əlamətdar hadisələrdən biri kimi qeyd olunacaq dünya prokurorlarının yeganə təşkilatının - Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransını və ümumi yığıncağı Bakıda keçirilib və bu tədbir həm də hüquq sahəsində mükəmməl nəticələrin əldə edilməsi, üzv ölkələrin prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün ən mühüm platformadır.

Sonra baş prokuror Kamran Əliyev "1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü" münasibətilə mükafatlandırılmış prokurorluq əməkdaşlarını, eləcə də Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvlərini təltif edib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin baş prokuroru Juan Bautista Mahiques çıxış edərək Azərbaycan Prokurorluq orqanlarında aparılan uğurlu islahatlarla yaxından tanış olduğunu, qurumun fəaliyyətinin BPA tərəfindən yüksək qiymətləndirildiyini bildirib və Azərbaycan Prokurorluğunun cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında və digər məsuliyyətli vəzifələrinin həyata keçirilməsindəki fəaliyyətində uğurlar arzulayıb.

Sonra baş prokuror Kamran Əliyev "1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü" münasibətilə mükafatlandırılmış prokurorluq əməkdaşlarını, eləcə də Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvlərini təltif edib.

Azərbaycan Respublikasının baş prokuroru bir sıra görüşlər keçirib

Oktyabrın 1-də Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Ruminianın Yüksək Kassaşiya və Ədalət Məhkəməsinin baş prokuroru Aleks Florantanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Kamran Əliyev görüşdə çıxış edərək, Ruminianın Azərbaycanın Avropa məkanında fəal əməkdaşlıq etdiyi ölkələrdən olduğunu bildirdi. Qeyd edib ki, ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri məhz Rumiya olub. Ötən müddətdə Azərbaycan və Rumiya arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bunun nəticəsində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hazırda Azərbaycan və Rumiya enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət və digər sahələrdə uğurlu əməkdaşlıq edirlər.

Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlığa mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən söz açıb, ölkələrarası təcrübə mübadiləsindən, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən, eləcə də "Elektron Prokurorluq" informasiya sisteminin (EPIS) hazırlanması və tətbiqindən bəhs edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-ün ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror Kamran Əliyev, həmin konfrans zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də "Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" adlı yüksək səviyyəli plenar iclas təşkil olunacağını bildirdi, qonaqlara dəvət məktubunu təqdim edib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransını və ümumi yığıncağında Ruminianın iştirakından məmnunluğunu ifadə edən Kamran Əliyev təşkilatın dünya prokurorlarının əməkdaşlığını gücləndirməsi üçün mühüm beynəlxalq platforma olduğunu diqqətə çatdırdı.

Aleks Florantan 1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbriklərini çatdırıb, dostluq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurlu inkişaf edəcəyindən əminliyini ifadə edib, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələrin yüksək qiymətləndirib.

Tərəflər ölkələrimizin prokurorluqları arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

həyata keçirilən islahatları yüksək qiymətləndirərək, iki ölkə arasında əlaqələrin bundan sonra da uğurlu inkişaf edəcəyinə əminliyini bildirdi.

Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gücləndirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Görüşdə Ruminianın ölkəmizdəki səfiri Vasile Soare da iştirak edib.

Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Xorvatiya Respublikasının baş prokuroru İvan Turudicinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, baş prokuror Kamran Əliyev iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq və güclü əməkdaşlıq münasibətlərinin siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayaraq, ölkəmizdə həyata keçirilən cinayətkarlığa qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-ün ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (EPIS) hazırlanması və tətbiqindən bəhs edib.

Xorvatiyanın prokurorluq orqanları ilə möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsinin, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

Xorvatiyanın baş prokuroru 1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbriklərini çatdırıb, dostluq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurlu inkişaf edəcəyindən əminliyini ifadə edib, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələrin yüksək qiymətləndirib.

Tərəflər ölkələrimizin prokurorluqları arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gücləndirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Oktyabrın 1-də Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Albaniya Respublikasının baş prokuroru Olsian Çelannın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror Kamran Əliyev Albaniyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, Albaniya Respublikası ilə ölkəmiz arasında daimi dostluq münasibətləri var. İki ölkə arasında yaranmış əlaqələrdən söz açan K.Əliyev, bu ilin mart ayında ölkəmizdə rəsmi səfərdə olmuş Albaniya Prezidenti Bayram Beqayın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra həmin əlaqə və münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb.

O, prokurorluq orqanlarında həyata keçirilən islahatlar, Elektron Prokuror İnformasiya Sistemini (EPIS) hazırlanması və tətbiqi barədə qonaqlara ətraflı məlumat verərək, Azərbaycan Prokurorluq orqanlarının beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlıqından danışdı.

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransını və ümumi yığıncağının və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-ün Bakıda keçirilməsinin tarixi əhəmiyyəti barədə məlumat verən baş prokuror, belə beynəlxalq tədbirlərin ölkələrarası münasibətlərin inkişafına böyük töhfə verəcəyinə inandığını qeyd edib.

Albaniya Respublikasının baş prokuroru ölkəmizdə səfərdə olmasından məmnunluğunu ifadə edib, həmçinin 1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimizin prokurorluq orqanları arasında əlaqələrin bundan sonra da uğurlu inkişaf edəcəyinə əminliyini bildirdi.

Sonra iki ölkənin prokurorluq orqanları arasında transmilli cinayətlərə qarşı mübarizədə, o cümlədən aktivlərin bərpə edilməsi məsələlərində birgə səylərin səmərəliliyini artırmaq, habelə insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək məqsədilə mövcud əməkdaşlığı gücləndirmək niyyətilə memorandum imzalanıb.

Nepalın baş prokuroru "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasında iştirakı çərçivəsində Azərbaycanda səfərdə olan Nepal Federativ Demokratik Respublikasının baş prokuroru Rameş Badahn rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Agentliyin İcimaiyyətlə əlaqələr şöbəsi AZƏRTAC-a bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyaların inkişafına həyata keçirilən layihələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət" in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bundan başqa, Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatı-



na, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə "Qlobal Hökumət Mükəmməlliyi Mükafatı" Programı çərçivəsində "Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti" seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən "ASAN xidmət" modelinin müxtəlif ölkələrdə uğurlu tətbiq olunduğu qeyd edilib.

Nepalın baş prokuroru "ASAN xidmət" mərkəzinin onda yüksək təəssürat

yaratdığını və müvafiq konsepsiya barədə ölkəmizin vəzifəli nümayəndələrinə məlumat verəcəyini bildirdi. Eyni zamanda görüş çərçivəsində sözügedən istiqamətlər üzrə mümkün əməkdaşlıq imkanları müzakirə olub.

Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar "ASAN xidmət" in, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olublar.

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq daha da güclənib

Türkiyə Ali Məhkəməsinin baş prokuroru Muhsin Şentürk rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 1-də Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycanla Türkiyə arasın-

də qarşılıqlı münasibətlərə toxunub, iki ölkənin qarşılıqlı əlaqələrinin bütün sahələrdə uğurlu inkişaf etdiyini bildirdi.

Məhkəmə-hüquq sahəsində əməkdaşlığın qarşılıqlı səfərlər və təcrübə mübadiləsi nəticəsində daha da gücləndiyi vurğulandı.

Görüşdə ölkəmizdə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, elektron xidmətlərin genişləndirilməsi, hakimlərin peşəkarlığının artırılması və cəza siyasətinin humanistləşdiril-

məsi üzrə görülən işlər diqqətə çatdırılıb.

Türkiyə nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ikitərəfli əlaqələrin yüksək qiymətləndirilməsi, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.

Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələri uğurla inkişaf edir



İqtisadiyyat naziri Mikayıl Cəbrəyilov Səudiyyə Palataları Federasiyasının sədri Hassan Moejeb Alhvaizinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.

Ölkəmizdə investorlar üçün əlverişli mühitin olduğu, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin Azərbaycanda alternativ və bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.

İnvestisiya əməkdaşlığının genişləndirilməsi və iktisadi ticarət döviyyəsinin artırılması istiqamətində imkanların reallaşdırılması baxımından Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının səmərəli mexanizmi olduğu vurğulanıb. Birgə fəaliyyətin gücləndirilməsinin ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əhəmiyyəti qeyd edilib.

Tərəflər iktisadi əlaqələrinin və ticarət əlaqələrinin təşviqi, birgə müəssisələrin yaradılması, Səudiyyə Ərəbistanından olan investorların Azərbaycanın sənaye parklarında rezident qismində iştirakı imkanlarını müzakirə ediblər.

Hasən ƏL-HUVAİZİ: "Azərbaycanla investisiya sahəsində yeni imkanlar yaradılır"



Səudiyyə Ərəbistanının Azərbaycanla ticarət döviyyəsi ilhəb artır və investisiya ilə bağlı yeni imkanlar yaradılır.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclasında Səudiyyə Ərəbistanı Palataları Federasiyasının İdarə Heyətinin sədri Hasən ƏL-Huvaizi deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının ölkəmizlə əsasən iqtisadi sahədə əməkdaşlığı mövcuddur. "Azərbaycan regionunda logistik baxımdan ən əlverişli ölkələrdən biridir. Odur ki, Azərbaycanda bütün sahələr üzrə investisiya yatırılması üçün müsbət şərait var. Energetika və kənd təsərrüfatı sahələrində də əməkdaşlıqda geniş perspektivlər mövcuddur", - deyən Hasən ƏL-Huvaizi vurğulayıb.

Nəzərə çatdırılıb ki, 2023-cü ildə iki ölkə arasında ticarət döviyyəsi təqribən 13,4 milyon dollar olub ki, bu da hazırkı potensialı əks etdirir. "Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün layihələr həyata keçiriləcək".

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi "Eternity-2024" komanda-qərargah təlimində iştirak edib

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən "Eternity-2024" çoxmillətli komanda-qərargah təlimi başa çatıb.

Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində əsas diqqət Azərbaycan, Türkiyə və Gürcüstan silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsinə yönəldilib. Hər üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər.

Azərbaycan və Gürcüstandan keçən ixrac boru kəmərlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması ilə bağlı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini, polkovnik İsfəndiyar Mehbalıyev ilə Gürcüstanın Daxili İşlər Nazirliyinin Strateji İxrac boru kəmərlərinin mühafizəsi departamentinin direktoru polkovnik Zurab Çabaşvili arasında iktisadi əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.



Əlaqələndirmə və monitorinq üzrə İşçi qrupun növbəti iclası olub

Energetika Nazirliyində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl texnologiya"ların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, işçi qrupun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması istiqamətində əhəmiyyətli addımların atıldığını vurğulayıb və bu sahədə qarşıya qoyulan strateji hədəflərə diqqət çəkib.

Sonra iclasın gündəliyinə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurdə bərpaolunan enerji mənbələrindən istifadə istiqamətində görülmiş işlərlə bağlı məruzələr, həmçinin İşçi qrupun 6-cı iclasında qəbul edilmiş qərarların ötən dövr ərzində icrasına dair hesabat təqdim edilib.

İşğaldan azad edilmiş ərazilərdə "yaşıl texnologiya"ların və enerji səmərəliliyinin tətbiqi üzrə aparılmış monitorinqlərin nəticəsinə dair hesabat dinlənib.



Həmçinin işğaldan azad edilmiş ərazilərdə çoxmənzilli yaşayış binalarında istilik təchizatı, fərdi və ya mərkəzi istilik sistemlərinin tətbiqinə dair yanaşmalar barədə məlumatlar diqqətə çatdırılıb.

Bərpa edilən şəhər, rayon, qəsəbə və kəndlərdə damüstü günəş panellərinin tətbiqi, sayğaclaşma və elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üzrə təkliflər nəzərdən keçirilib.

Sonda müzakirə olunmuş məsələlər üzrə hesabatların nəzərə alınması, işğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlər zamanı qarşıya çıxan çatışmazlıqların qısa müddətdə aradan qaldırılması, monitorinqlərin icra qrafikinə uyğun olaraq və aidiyyəti qurumların nümayəndələrinin də iştirakı ilə həyata keçirilməsi razılaşdırılıb.

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilib



Oktyabrın 1-də Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Kiyev və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palataları Federasiyasının təşkilatlığı ilə təşkil olunan tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.

İclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Səudiyyə Ərəbistanının Palataları Federasiyasının İdarə Heyətinin sədri Hasən ƏL-Huvaizi iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, investisiya qoyuluşu və ixrac

imkanları barədə fikirlərini bölüşüblər.

İşgüzar Şurasının İntersədrələri - "Al Rajhi International for Investment" şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Daxil və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli, Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiya-



sının prezidenti Məmməd Musayev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev işgüzar dairələr arasında ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri, ölkəmizdə yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, İşgüzar Şurasının fəaliyyəti barədə məlumat veriblər.

Tədbir çərçivəsində həmçinin hər iki ölkənin iş adamlarının iştirakı ilə birgə təşəbbüslər və layihələrin reallaşdırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi, qarşılıqlı olaraq investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb, təqdimatlar və iş adamları arasında B2B görüşlər keçirilib.

Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ildə yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu İşgüzar Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir, iş adamları arasında informasiya mübadiləsinə həyata keçirir.

"Hərbi Dəniz Qüvvələrində döyüş hazırlığının qiymətləndirilməsi kursu"

Bakıda NATO-nun əməliyyat imkanları konsepsiyası proqramı çərçivəsində "Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, NATO və tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən kursun əsas məqsədi HDQ-nin müxtəlif səviyyəli bölmələrinin döyüş hazırlığının qiymətləndirilməsi üçün NATO və milli qiymətləndiricilərin hazırlanmasından ibarətdir.

"Məharət-2024"ün əsas məqsədi müttəfiq qüvvələrin strateji tərəfdaşlığını inkişaf etdirməkdir

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2024-cü il üçün iktisadi əməkdaşlıq Planı"na əsasən, iki ölkə arasında keçirilən "Məharət-2024" kompüter dəstəklili birgə komanda-qərargah təliminin açılış mərasimi olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində hər iki ölkənin



ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bərdəqiqlik sükutu yad edilib, Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.



Tədbiri açıq elan edən general-mayor Vüqar Əliyev deyir ki, təlim hər iki ölkənin hərbi əməkdaşlığını gücləndirmək və ortaq regional təhlükəsizlik probleminin həllinə birlikdə yanaşmaq məqsədini daşıyan əhəmiyyətli bir addımdır.

Mərasimdə qeyd olunub ki, "Məharət-2024" təliminin əsas məqsədi müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirməkdir.



Təzyiqlər, potensial təhdidlər Azərbaycanı yolundan döndərə bilməz

"XXI əsrin birinci yarısında qarşılaşdığımız təhlükəli çağırışlar arasında suveren dövlətlərin daxili işlərinə xarici müdaxilələr və hibrid təhdidlər xüsusi yeri tutur. Azərbaycanın milli təhlükəsizliklə bağlı maraqlarına zidd olan bu amillər beynəlxalq leksikona daxil edilmiş "hibrid müharibə" konsepsiyasının substantiv elementləridir. Bu konsepsiya və onun əsasında formalaşan strategiya və bunların təzahürləri geniş ictimaiyyətə məlum deyil. Ona görə də, ilk növbədə, bəzi mühüm məqamlara aydınlıq gətirmək zəruridir".

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov söyləyib.



Deputatın sözlərinə görə, "hibrid müharibə" termini ilk dəfə olaraq ABŞ-nin Dəniz Piyadaları Korpusunun tərkibində xidmət etmiş və 30 ildən çox milli təhlükəsizlik məsələləri üzrə analitik, hərbi məsləhətçi kimi fəaliyyət göstərmiş Frenk Hoffman tərəfindən 2007-ci ildə dərc edilən "XXI əsrdə münəşir: hibrid müharibələrin yüksəlişi" monoqrafiyasında işıq üzü görüb.

N.Səfərov bildirib ki, hibrid müharibənin siyasi fenomen olaraq xarakterik xüsusiyyətlərinə nəzər salsaq, vurğulanmalıdır ki, bunlardan birincisi münəşir tələblərdən birinin digərinə zərər verməsi, onun daxili və xarici siyasətində dəyişiklik olunmasına məcbur etməsidir. İkincisi, münəşir qalib gəlmək üçün hərbi xarakter daşımayan üsullardan da istifadə olunur, bu cür üsulların və vasitələrin geniş diapazonu var. Əlbəttə, bəzi hallarda biz canlı şahid olmuşuq, münəşir tələfləri qeyri-nizami silahlı dəstələrin yaradılması, onlara təlimlərin keçirilməsi, onların maliyyələşdirilməsi, təchizatı, maddələrin tədarükü, bir sözlə, qeyri-konvensional üsullardan da istifadə edir. Ancaq hibrid qarşılıqlı münəşir-təhdidli və metodların tətbiqinə üstünlük verilir.

"Məsələn, düşmənçilik xarakteri daşıyan məlumatların toplanması və informasiya fəzasında istifadəsi, kibernetiklər, etiraz aksiyalarının təşkili, sosial şəbəkələrdə qaraxma kampaniyası, feyk yeniliklərin döviyyəyə buraxılması və sair. Hibrid təhdidlər kritik infrastruktur, yəni, iqtisadiyyat, dövlət qurumları, ölkənin təhlükəsizliyini təmin edən orqanlar üçün strateji əhəmiyyət daşıyan idarəetmə sistemləri üçün fəvqəladə təhlükə mənbəyidir. Bu sırada, sadəcə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə təhdidlər qeyd etmək kifayətdir. Bu məsələlər hazırda global gündəlikdə ciddi şəkildə diqqət cəlb edir. Məsələn, 2013-cü ildə Kibermədafiə sahəsində NATO mərkəzinin təşəbbüsü ilə 20-dən çox nüfuzlu beynəlxalq ekspert tərəfindən "Kibermədafiəyə münasibətdə tətbiq olunan beynəlxalq hüquq üzrə Tallin vəsaiti" hazırlanıb və bu sənəddə kibernetik təhdidlər və kibernetik təhdidlərin aparılması kontekstində beynəlxalq hüquq normalarının tövsiyə məsələləri çox detallı formada araşdırılıb və 2017-ci ildə bu sənədin yeni, daha əhatəli versiyası hazırlanıb.

Sadələşdirilmiş məqamlar əyani formada nümayiş etdirir ki, biz həddindən artıq bir mürəkkəb dövrdə yaşayırıq, bu dövrün təhdidlərinə və çağırışlarına qarşı ciddi preventiv tədbirlər görülməlidir", - deyən deputat qeyd edib.

N.Səfərov bildirib ki, otuz ilə yaxın müddətdən sonra erməni işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi bəzi dövlətlər, onların birlikləri və beynəlxalq təşkilatlar tərəfindən qeyri-adekvat reaksiyaya səbəb olub. Ermənistandan revanşist meyillərinin alovlandırılması, silah təchizatına dəstək verilməsi və ölümcül silah növlərinin bu ölkəyə ötürülməsi, müxtəlif mənbələrdən irimiqyaslı maliyyə vəsaitlərinin ayrılması əyani formada nümayiş etdirir ki, bir sıra qüvvələr regionda beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunmasına maraqlı deyillər. Bütün bunlar ölkəmizin apardığı siyasətə xaricə müdaxilələr və Azərbaycan əleyhinə bir çox hibrid təhdidlərlə müşayiət olunur. Belə bir şəraitdə qeyd etdiyim cəhdlərin qarşısını alınması, milli maraqların və milli təhlükəsizliyin qorunması istiqamətində yeni addımların atılması, digər zəruri tədbirlərin görülməsi fundamental əhəmiyyətə malikdir və bu tədbirlərin parlament müstəvisində də reallaşdırılması ümumi işimizə çox faydalı ola bilər.

Deputatın fikrincə, bu kontekstdə Milli Məclis tərəfindən Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaradılması zamanın tələbidir və böyük əhəmiyyətə malikdir.

"Müasir mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımıza cavab verən uğurlu daxili və xarici siyasət həyata keçirilib, heç bir xarici müdaxilə cəhdi və ya beynəlxalq müstəvidə müşahidə etdiyimiz neokolonializm meyilləri, yaxud potensial təhdidlər bizi bu yoldan döndərə bilməz", - deyən deputat vurğulayıb.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfrans "Afrikada Fransanın neokolonializm siyasəti" nə həsr edilib

Oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın neokolonializm siyasəti" nə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konfransda Afrikanın Senegal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Kongo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edəcəklər.





Neft-qaz hasilatının ölkəmizin ümumi iqtisadi inkişaf templərinə hansı dərəcədə təsir göstərdiyi şərhə, təhlilə ehtiyacı olmayan məsələdir. Son üç onillik ərzində karbohidrogenlərin hasilatından və satışından əldə olunan gəlirlərlə nələyə nail olduğumuz göz qabağındadır. Lakin son illər neft hasilatının azalması müşahidə edilir. Təsədüfi deyil ki, Prezident İlham Əliyev yaranmış vəziyyətə münasibətini bildirmişdir.

Dövlətimizin başçısı iqtisadi məsələlərə həsr olunmuş müəvərədə demişdir: "Onu da bildirməliyəm ki, son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tonozzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik. Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətini cəmlənmiş və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsaslı olmasın neft hasilatında tonozzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək. Beləliklə, bizim iqtisadi inkişaf templərimizi geriyə çəkən əsas amil ümid edirik ki, aradan qaldırılacaq və gələcək il sabit neft hasilatı təmin ediləcəkdir. Nəzərə alsaq ki, hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var".

Hasilatın artmasına keçən ilin aprel ayında neft verməyə başlayan "Azəri Mərkəzi Şərq" (ACE) layihəsi də kömək edəcək. Platformada hazırda bir quyudan gündə təxminən 8 min barel neft hasilatı olur. Bu ilin sonuna kimi daha iki hasilat quyusunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 min barelə çatacağı gözlənilir.



Prezidentin tələbi: "Sabit neft hasilatı təmin edilməlidir"

Bunun üçün yeni yataqlar işlənir və layihələr icra edilir

Yeri gəlmişkən, qeyd edək ki, ACE-dəki müasir texnologiyaya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir. Platformanın təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) müddətinin 2050-ci ilədək uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.

Daha bir perspektivli layihə barədə. Keçən ay SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) BP, MOL, INPEX, "Equinor", "Exxon-Mobil", TPAO, ITOCHU və ONGC Videsh şirkətləri ilə birlikdə AÇG yataqlar bloku üzrə mövcud HPBS-yə yeni bir əlavə edildiyi barədə sənəd imzalayıb. Bu əlavə ilə tərəflər ACE yataqlarının sərbəst tətbiqi qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi,

işlənməsi və hasilatı istiqamətində irəliləmə imkanları verən düzəlişlər edilir. Ehtiyatların isə xeyli iri həcməldə - 4 trilyon kubfutadək olduğu düşünülür.

Xatırladaq ki, imzalanan yeni sənəd mövcud HPBS-nin müddəti bitəndəki qüvvədə olacaq. Növbəti 25 il ərzində STQ ehtiyatlarının işlənməsi ilə milyardlarla dollar sərmayə qoyulması potensialı var. İnvestisiyaların həcmi ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsindən asılı olacaq. Qeyd edək ki, STQ hazırda hasilatda olan neft laylarının altında və üstündə olan çoxsaylı geoloji formasiyalardan ibarətdir. Bunlar mövcud AÇG HPBS-yə əlavə edilmişdir.

2022-ci ildə AÇG tərəfdaşları və SOCAR qaz təzyiqinə dair məlumatların toplanması üçün STQ laylarına bir qiymətləndirmə quyusunun qazılması barədə razılığa gəldilər. Qiymətləndirmə quyusu 2023-cü

ildə tamamlanmış və əldə edilən məlumatların interpretasiyası gözlənilən təzyiqlərdə ehtiyatların iri həcməldə - 4 trilyon kubfutadək olduğu təsdiqlənmişdir.

Əlavəyə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti tədbirləri planlaşdırırlar. Bu fəaliyyətlər çərçivəsində iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Quyu mühüm əhəmiyyət daşıyır, çünki hasilat vasitəsilə qiymətləndirmə aparılacaq da imkan verəcək. Bunun əsasında isə gözlənilən işlənmə planlarını qurmaq mümkündür.

Quyu "Qərbi Çıraq" platformasından qazılır və ilk qaz hasilatının 2025-ci ildə olacağı gözlənilir. İlk quyudan hasil ediləcək bütün qazın əlcisünün SOCAR olacağı barədə razılıq əldə edilmişdir.

Keçən ay Bakıda BP və SOCAR arasında BP-nin Xə-

zər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyət bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumuna da imzalanıb.

Birinci blok Bakıdan 120 kilometr şərqdə, "Günəşli" yatağından 20-25 kilometr məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) -dır. Hazırda SOCAR RXS-də 100 faiz iştirak payına malikdir.

İkinci blok Bakıdan 90-110 kilometr şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyət, işlənmə və hasilatın pay bölgüsü üzrə

2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100 faizinə malikdir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu iki blokun işlənməsi və kəşfiyyətində iştirakın mümkün sinerji vasitəsilə layihələrin irəliləyishini sürətləndirə biləcəyinə inam ifadə edib: "Biz birlikdə bu blokların işlənmə variantlarını müəyyənləşdirərək əl sənərlər ola bilər ki, onlar bu regionda əməliyyatçı olduqumuz dünya səviyyəli infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradar. Bu həm də hər iki layihəyə BP-nin global təcrübəsinə, texniki və kommersiya biliklərinə, qabaqcıl texnologiyalarına və maliyyə resurslarına çıxışı təmin edirdi. Bu əhəmiyyətli biznes imkanının həyata keçəcəyinə və onun reallaşmasında SOCAR-in dəstəyinə inanırıq".

SOCAR və BP keçən ay enerji təchizatı təhlükəsizliyinin artırılması məqsədilə beynəlxalq neft və qaz apstrim (kəşfiyyət və hasilat) layihələrində potensial oməkdaşlıq imkanlarını araşdırmaq niyyətlərini dəstəkləyən bir anlaşma memorandumu imzaladıqlarını da elan ediblər. Memorandum çərçivəsində şirkətlər beynəlxalq səviyyədə karbohidrogenlərin kəşfiyyət və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investisiya imkanlarını birgə qiymətləndirəcəklər. Memorandum həmçinin bu iki şirkətin dünyaya etibarlı və olqatan enerji təchizatını təmin etmək imkanlarının qiymətləndirilməsində öz təcrübə və biliklərini bölüşmək niyyətini əks etdirir.

Bunlar ümid verən, perspektiv və edən layihələrdən yalnız bir neçəsidir.

Prezident İlham Əliyev icra edilməkdə olan bu və digər işlərin nəticəsinə inam ifadə edərək demişdir: "Yəqin gələcək il biz hamımız onu görəyək ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirik ki, neft-qaz sahəsində templər müsbət olacaqdır".

Flora SADIQLI,
"Azərbaycan"

AİB Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması üçün kredit ayırır



Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın dəmir yolu sisteminin rəqəmsallaşdırılması layihəsinin həyata keçirilməsi üçün 47 milyon dollarlıq kreditin ayrılmasını təsdiq edib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, "Azərbaycan Dəmir Yollarının Rəqəmsal Transformasiyası Layihəsi" çərçivəsində əsas proseslərin, o cümlədən yük əməliyyatlarının idarə edilməsi, aktivlərin saxlanması və təmiri, həmçinin investisiya planlaşdırılmasının rəqəmsallaşdırılması istiqamətində tədbirlər görülməkdədir.

Layihə həmçinin müştərilərin daşınma qiymətləri və vergi hesablamalarına çıxış əldə edərək biləcəyi sistemin yaradılmasını əhatə edəcək. Bundan əlavə, rəqəmsallaşdırma həlləri ADY-nin bütöçə planlaması və müqavilə idarəçiliyi kimi korporativ funksiyalarının təkmilləşdirilməsi üçün tətbiq olunacaq.

ADY-nin transformasiya prosesinin dayanıqlı icrasını dəstəkləyəcək rəqəmsallaşdırma layihəsinin əhatə edəcəyi spesifik istiqamətlər aşağıdakılardır:

Yük-kommersiya sisteminin qurulması
Hərəkətə nəzarət sisteminin təkmilləşdirilməsi
Cari vəziyyət əsasında təmir idarəçiliyi sisteminin qurulması
Təkmilləşdirilmiş biznes davamlılığı, o cümlədən kibernetik təhlükəsizliyin təmin edilməsi
Məlumat bazası modeli və inteqrasiya xəttinin yaradılması
Köhnə IT sistemlərinin istismardan çıxarılması və yenilənməsi

Qeyd edək ki, ADY-nin rəqəmsal transformasiyası beş əsas istiqaməti əhatə edir: istehsal proseslərinin və ofis funksiyalarının avtomatlaşdırılması, IT infrastrukturunun inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi və IT bacarıqlarının artırılması.

ADY eyni zamanda yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi üçün Lokomotiv Briqadasının İdarəetmə Sistemi (LBİS), Yük-Kommersiya Əməliyyatlarının İdarəetmə Sistemi (YKƏS) və Yükdaşıma İdarəetmə Sistemi (YİS) kimi layihələrin həyata keçirilməsini planlaşdırır. Bu layihələr birlikdə lokomotiv briqadalarının idarə edilməsinin optimallaşdırılmasına; qiymətlərin, müqavilələrin və müştəri əlaqələrinin idarə edilməsi üçün qabaqcıl vasitələrin tətbiqinə; məlumat analitikası və avtomatlaşdırılmış planlaşdırma alətlərinin tətbiqi ilə yüklərin idarə olunması və marşrutun optimallaşdırılması prosesinin təkmilləşdirilməsini təmin edəcək.

Bundan başqa, ADY hərəkətin təhlükəsizliyini neqativ təsirlərin minimuma endirilməsi üçün insidentlərin idarə edilməsi innovativ həlli gözlənilməz vəziyyətlərə operativ şəkildə reaksiya vermək imkanını yaradır. Nəticədə qatarların daha təhlükəsiz hərəkəti təmin edilir və iş səmərəliliyi artırılır.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf əmiş, müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi, Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat və Qərbi Asiya üzrə baş



Qərbi Azərbaycan milli ideyanının əsas hədəflərindəndir

Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatizminə son qoyulması və bütün ərazilərimiz üzərində Azərbaycanın milli suverenliyinin bərpa edilməsi yalnız müasir deyil, son bir neçə əsrlik tariximizin mühüm hadisələridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli siyasəti nəticəsində nail olduğumuz bütün bu uğurlar, Vətən müharibəsində və antiterror tədbirlərində qazandığımız zəfərlər təsdiq etdi ki, Azərbaycan özünün milli hədəflərinə çatmağı bacaran dövlətdir.

İlham ƏLİYEV: "Vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır"

Ermənistan yalnız Qarabağı və Şərqi Zəngəzuru işğal etməmişdi. Bu dövlətin indiki ərazisi də tarixi Azərbaycan torpaqlarıdır və zaman-zaman ermənilər tərəfindən işğal olunub. Azərbaycan bolşeviklər tərəfindən işğal olunandan sonra isə Qərbi Zəngəzur SSRİ mərkəzi hakimiyyətinin qərarı ilə Ermənistanə verilib. Vətən müharibəsində və antiterror əməliyyatlarında zəfərlər qazanaraq Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı qətiyyətli gerçəkləşdirən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi isə qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları özəli yurdlarına qaytarmaqdır.

Qeyd edək ki, Azərbaycan cəmiyyətinin Qərbi Azərbaycanı qayıdış çağırışları həmişə olub. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında indiki Ermənistanın Azərbaycan ərazilərində yaradıldığını deyib. Məsələn, Prezi-

dent İlham Əliyev hələ 2011-ci ilin aprelində bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edən zaman bu barədə demişdi: "Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qoparıldı ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır".

Və elə həmin görüşdə Prezident İlham Əliyev bildirmişdi ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bəli, Prezident İlham Əliyev öz qətiyyətli siyasəti ilə ərazi bütövlüyümüzü bərpa etdi və bu hadisə cəmiyyətimizdə həm də Qərbi Azərbaycana qayıdış inamını gücləndirdi. Bəli, Azərbaycan dövlətinin növbəti tarixi hədəfi qeyd etdiyimiz kimi qərbi azərbaycanlıların özəli yurdlarına qayıdışının təmin edilməsidir. Təsədüfi deyil ki, bu gün Qərbi Azərbaycana qayıdış məsələsi milli ideyanın əsas hədəflərindən biridir.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında etdiyi çıxış bütövlükdə Qərbi Azərbaycana qayıdış çağırışını kefiyyətə yeni mərhələyə yüksəltdi. Bundan sonra Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanıb, müxtəlif layihələrə start verilib. Əsas hədəflərimizdən biri də indiki Ermənistan ərazisindəki maddi irsimizin ermənilər tərəfindən dağıdılmasının dünya ictimaiyyətinə çatdırılması, oradakı coğrafi adlarımızın, toponimlərimizin, qərbi azərbaycanlıların adət-ənənələrinin, folklor nümunələrinin, mətbəxinin yaşadılması və təbliğidir. Bütün bunların hər biri Qərbi Azərbaycana qayıdışın müxtəlif elementləridir. Qərbi Azərbaycana qayıdışla bağlı indiyədək Milli Məclisdə 4 dəfə ictimai dinləmənin keçirilməsi də bu məsələyə olan geniş ictimai baxışın və marağın göstəricisidir.

Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geri qayıtmasının təmin edilməsi barədə konsepsiyamızın əsas məqsəd və prinsipləri də aydındır. Bunlar indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıdış bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi, geri qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınmasıdır.

Eyni zamanda geri qayıdacaq əhəlinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi, beynəlxalq nəzarət altında yenidənqurma və bərabər tədbirlərinin həyata keçirilməsi yolu ilə, geri qayıtmış insanların davamlı reabilitasiya və reintegrasiyasının təmin olunması Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə qarşıya qoyulan məqsəd və hədəflərdir.

Hədəfimiz aydın, məqsədimiz bəlidir. Və bütün bunlar uğrunda mübarizə Qərbi Azərbaycana qayıdış konsepsiyamızın bütün prinsipləri tam reallaşana qədər davam etdiriləcək. Azərbaycan xalqı Qarabağa və Şərqi Zəngəzura qayıdışı kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana da qayıdacağıq.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

ZƏFƏR gündəliyi

2 oktyabr

2020-ci il

İlham ƏLİYEV: "Erməni əsgəri torpaqlarımızı tərk etməlidir, yalnız ondan sonra müharibə dayanacaq"

Oktyabrın 2-də bütün cəbhəboyu gərgin döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları keçirilib. Ordumuzun həyata keçirdiyi əməliyyatlar, döyüş tapşırıqları uğurlu nəticələr verib.

Ermənistan Şəmkirə, Tərtərə, Ağdama raket atıb

Düşmən Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə raket, işğal olunmuş ərazilərimizdən isə Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini, Ağdamın Xındırstan, Əliböyli, Əhmədağalı, Səfərlər kəndlərini, Qazanlı yaşayış məntəqəsinə, Tovuzun Ağdam kəndini, Bərdənin Soğanverdir, Əmirli kəndlərini artilleriya atəşinə tutub.

Bəlli olur ki, Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raket "Toçka-U" taktiki raket kompleksindən buraxılıb.

İlham ƏLİYEV: "Azərbaycanın daha 30 il gözləməyə vaxtı yoxdur"



Prezident İlham Əliyev "Əl-Cəzirə" televiziya kanalına müsahibə verib. Ali Baş Komandan müharibənin hansı şərtlər əsasında dayandırılma biləcəyini açıqlayıb: "Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münasibəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim müvafiqimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətdir, beynəlxalq hüquqa və həmçinin düşüncəmizə, regionumuzdakı bu günün siyasi və geosiyasi realitətimizə əsaslanır".

Prezident şərhlərini bir daha bildirib - Ermənistan rəhbərliyi silahlı birləşmələrinin torpaqlarımızdan çıxarılması ilə bağlı təqvim cədvəlini təqdim etməli və üzrlərini vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürməlidir. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir.

Ermənistanın bu şərtlərə əməl etməyəcəyi təqdirdə savaş dayanmayacaq. Azərbaycanın daha 30 il gözləməyə vaxtı yoxdur. Münasibə indi həll olunmalıdır.

Düşmənin dayaq məntəqələri darmadağın edilib

Düşmənin yüksək dağ zirvəsində yaratdığı dayaq məntəqəsinə silah-sursat çatdıran təminat vasitələri və döyüş texnikaları məhv edilib.

Gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyib yeni dayaq məntəqələrini azad etməklə tarixi ərazini düşmən qüvvələrindən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib. Sentyabrın 27-dən oktyabrın 2-si saat 20:00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 230-dək tank və digər zirehli texnika;
- 250 ədəd artilleriya, yayılmış atəşli raket sistemləri, minaatan;
- 38 ədəd hava hücumundan müdafiə vasitələri;
- 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 7 silah-sursat anbarı;
- 130-dan artıq avtomobil texnikası;
- 1 ədəd "S-300" zenit-raket kompleksi.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

İlham Əliyevdən Emmanuel Makrona növbəti cavab



Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə Prezident İlham Əliyevə telefonla zəng edib və döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşəsin bərpa edilməsinə, tezliklə danışıqların aparılmasını istəyib.

Ali Baş Komandan İlham Əliyev isə deyib ki, sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin yaşayış məntəqələrinin ardıcıl ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralayıb, yüzlərlə ev dağıdılib. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini azad edib.

Ermənistanın danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurduğunu deyən İlham Əliyev qeyd edib ki, danışıqların pozulmasına, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzünə düşür.



Prezident İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsinə həsr olunan tədbir keçirilib

Oktyabrın 1-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Prezident İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsiplə xarici siyasət" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında cari global və regional böhranlar fonunda Azərbaycan xarici siyasətinin prioritetləri, ölkəmizin üzləşə biləcəyi təhlükəsizlik çağırışlarına adekvat reaksiya mexanizmləri barədə ətraflı çıxış etdiyini diqqətə çatdırıb.

Müasir dövrdə hibrid müharibə taktikalarının genişləndiyini qeyd edən F.Şəfiyevin sözlərinə görə, artıq dövlətlər öz hüddullarının təhlükəsizliyini hərbi sursatlarla yox, həm də texnoloji imkanlardan faydalanaraq qoruyurlar.

Azərbaycanın hər zaman milli maraqlara əsaslanan balanslı xarici siyasət yürütdüyünü deyən BMTM sədri ölkəmizin həm Qərb, həm də Şərqi ölkələri ilə fəal əməkdaşlıq etdiyini bildirib. O,

həmçinin ABŞ və Avropa İttifaqında (Aİ) Azərbaycan əleyhinə çalışan qüvvələrlə yanaşı, ölkəmizi dəstəkləyən və əməkdaşlığın inkişafı üçün çalışan qüvvələrin olduğunu diqqətə çatdırıb.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət xətti və geosiyasi vəziyyət" mövzusunda paneldə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycanın regional geosiyasəti formalaşdırılmaqla əlaqədar olaraq subyektivlik amilini qoruduğunu vurğulayıb.

Milli Məclisin deputatı Fərid İsmayilzadə isə artan hibrid hücumlara diqqət çəkərək, Kanada və Avropa dövlətləri tərəfindən Ermənistanə verilən dəstəyin təhlükəsizlik riskləri yaratdığını, Cənubi Qafqazda sülh və əmin-amanlıq əvəzinə rəqabət və silahlanmanın gücləndirildiyini bildirib.

F.İsmayilzadə çıxışında iqtisadi potensialın gücləndirilməsinin də vacibliyinə toxunub.



Azərbaycanın Mərkəzi Asiya, Xəzər regionu, digər regional və global aktorlara münasibətdə fəal xarici siyasət yürütdüyünü deyən R.Musabəyov ölkəmizin bu əlaqələrdə subyektivlik amilini qoruduğunu vurğulayıb.

Milli Məclisin deputatı Fərid İsmayilzadə isə artan hibrid hücumlara diqqət çəkərək, Kanada və Avropa dövlətləri tərəfindən Ermənistanə verilən dəstəyin təhlükəsizlik riskləri yaratdığını, Cənubi Qafqazda sülh və əmin-amanlıq əvəzinə rəqabət və silahlanmanın gücləndirildiyini bildirib.

F.İsmayilzadə çıxışında iqtisadi potensialın gücləndirilməsinin də vacibliyinə toxunub.

Milli Məclisin deputatı Qaya Məmmədov Ermənistan daxilindəki revanşistlərlə yanaşı, hökumətdəki qüvvələrin anti-Azərbaycan siyasətini rejonun təhlükəsizliyinə əsas hədə olaraq dəyərləndirib. Onun sözlərinə görə, Fransa və Hindistan ilə artan hərbi əməkdaşlıq, böyük atəş gücünə malik silahların tedarikü və xarici məsləhətçilərin Ermənistan ordusuna cəlb edilməsi, bunlarla paralel, minatəmizləmə fəaliyyətlərində Azərbaycana adekvat dəstək göstərilməməsi həmin ölkələrin İrəvanın təcavüzkar siyasətlərinə birbaşa dəstək verməsinin göstəricisidir.


Deputat Qərbi Azərbaycan mövzusunun beynəlxalq

güdüldükdən sonra saxlanmasını ikili standartlar siyasətinin təzahürü kimi xarakterizə edib.

Milli Məclisin deputatı Ramid Namazov Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı səsəndirdiyi fikirlərinin daxili auditoriya ilə yanaşı, Ermənistan və onu dəstəkləyənlərə, dost və müttəfiq ölkələrə aid təzislər ehtiva etdiyini deyib. Qarabağ müharibəsinin nəticələrinin bütün dünya tərəfindən tanındığını xatırladan R.Namazov Ermənistan daxilindəki revanşizmi, habelə Fransa, Hindistan kimi ölkələrin Cənubi Qafqaza müdaxilə cəhdlərini əsas təhdid mənbəyi kimi qiymətləndirib.

Sonra BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədlinin moderatorluğu ilə "Parlament diplomatiyası və beynəlxalq münasibətlər" mövzusunda panel keçirilib. Paneldə xarici siyasətin formalaşdırılmasında və həyata keçirilməsində parlament fəaliyyətinin rolu və beynəlxalq münasibətlərinin sözlükdən proseslərə təhəssüs müzakirə edilib.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.



AZERBAIJAN COP29

Yaşıl dünya naminə həmrəylik ili 2024



"Ədalətli keçid tərəfdaşlığı və investisiyaların stimullaşdırılması" mövzusunda "dəyirmi masa"

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "Ədalətli keçid tərəfdaşlığı və investisiyaların stimullaşdırılması" mövzusunda "dəyirmi masa" keçirilib.

AZƏRTAC xəbər verir ki, "GE Vernova" Konsaltinq xidmətlərinin kommersiya rəhbəri və stratejiya lideri Gagan Porvalın moderatorluğu ilə keçirilən "dəyirmi masa"da "Ədalətli keçid tərəfdaşlığı və investisiyaların stimullaşdırılması" mövzusu müzakirə edildi.

Tədbirdə çıxış edən COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib: "Ekologiya ilə yanaşı, iqtisadiyyatın inkişafı da dünyanın gələcəyi üçün önəmlidir. Biz burada insanların həyatda qalması və eyni zamanda rifah içində yaşaması üçün müzakirələr aparırıq. Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-a qədər müzakirə üçün əlverişli platformadır".

COP29-un baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov xüsusilə enerji təhlükəsizliyi və müstəqilliyi nöqtəy-nəzərdən ədalətli keçidin əsas prinsipləri haqqında danışıb. O, tərəfdaşlıq və global əməkdaşlığın azkarbonlu enerjiyə ədalətli keçidin təmin edilməsi istiqamətində vacib addım olduğunu diqqət çəkib: "Tomiz enerji investisiyalarının bütün regionları əhatə etməsinə təmin edərək, tərəfdaşlığın enerji təhlükəsizliyinə dəstək verməyin yollarına fokuslanmaq lazımdır. Məqsəd daha dayanıqlı enerjinin gələcəyi üçün ciğr açaraq, inkişaf etmiş və inkişaf edən ölkələr arasında global əməkdaşlığı genişləndirən strategiyaların hazırlanmasıdır. Biz yeni "yaşıl enerji" döhlizlərini yaradıırıq. Bu baxımdan Azərbaycanın üstünlüyü var. "Yaşıl keçid"i təmin etmək üçün əsas lazım olan liderlik, etimad və təcrübədir".

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev ədalətli keçid verilən töhfələrin maksimum səviyyəyə çatdırılması imkanlarından söz açıb. Bildirib ki, Azərbaycan yanacaq infrastrukturunu, şəkəbə bağlıları və enerji istehsal sahələrində transsərhəd əməkdaşlıq imkanlarını yaratmaq üçün əhəmiyyətli addımlar atır.

"Baker Hughes"-in birinci vitse-prezidenti Alessandro Brescianinin sözlərinə görə, növbəti iki onillikdə enerji landşaftının bərpə olunan



mənbələrdən əldə edilən enerjinin 50-60 faizi hesabına kəskin dəyişməsi gözlənilir.

"Azərnerji" ASC-nin prezidentinin strateji layihələr üzrə müşaviri Adil Əliyev qabaqçıl təcrübələr və digər regionlarda oxşar əməkdaşlıqlar barədə məlumat verib.

"Petronas"-ın birinci vitse-prezidenti Siti Rafidah özəl sektorların ədalətli keçidi sürətləndirmək istiqamətindəki rolundan danışıb. "Azərnerji" ASC-nin prezidentinin strateji layihələr üzrə müşaviri Adil Əliyev qabaqçıl təcrübələr və digər regionlarda oxşar əməkdaşlıqlar barədə məlumat verib.

"PAŞA" Holdingin Strateji idarəetmə departamentinin direktoru Teymur Hüseynov yüksək karbonlu enerji texnologiyalarına cəlb edilmiş işçi qüvvəsinin bu keçidin reallaşdırılması prosesinə daxil edilməsinin önəmindən danışıb, aşağı karbonlu enerji texnologiyalarının tətbiqini sürətləndirməyin yollarından söz açıb.

Dünya Bankının enerji məsələləri üzrə baş mütəxəssisi Florian Kitt isə çıxışında deyib: "Şəkəbə enerji keçidinin dayağı sütundur. Enerji dəyəri zəncirinin bu hissəsinə investisiya etmədən məqsədimizə nail olmaq mümkün deyil. Bu problemlə bağlı tədbirlər görülməlidir".

"Masdar Azərbaycan"-ın direktoru Murad Sadıxov qeyd edib ki, ədalətli keçidi əsas prinsip kimi irəli sürmək üçün lazım olan maliyyəni cəlb etmək vacibdir. "Dəyirmi masa" müzakirələrlə davam edir.

Finlandiya Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gələcək

Finlandiya Prezidenti Aleksandr Stubb bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə "Report"-a açıqlamasında Finlandiyanın Azərbaycan və Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen bildirib.

"Prezidentimizin COP29-da iştirakı göstərir ki, iqlim problemləri, o cümlədən iqlim dəyişikliyinə təsirləri, təsirlərin yumşaldılması və uyğunlaşma Finlandiya üçün böyük əhəmiyyət kəsb edir. Biz həmçinin konfransa bir qrup ekspert və biznes nümayəndə heyətini göndərəcəyik. Bizim AI çərçivəsində keçirilən tədbirlərdə iştirakla bağlı böyük önəmimiz var və bu cür konfranslarda konkret nəticələr əldə etməyə çalışırıq. Tədbirə öz töhfəmizi vermək istəyirik və uğur qazanma bələcəyimizə əminik", - o deyib.

Bakıda "İqlim dayanıqlılığı üçün harmoniya" mövzusunda "dəyirmi masa" keçirilib

Oktyabrın 1-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "İqlim dayanıqlılığı üçün harmoniya" mövzusunda "dəyirmi masa" keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı rayon və kəndlərimizdə fermerlərin bir çox çağırışdan əziyyət çəkdiyini diqqətə çatdırıb. COP-29 kontekstində Bakıda Harmoniya Təşəbbüsünün məhz fermerlər üçün irəli sürüldüyünü bildirdən sədr müavini deyib: "İqlim dəyişikliyi global və ortaq çağırışdır. Bu, hər hansı bir ölkəyə aid deyil. Bu baxımdan iqlim dayanıqlılığı ilə bağlı kənd təsərrüfatına maliyyə yatırmaq lazımdır. Əlimizdə elə resurslar olmalıdır ki, adaptasiya prosesi həyata keçirilə bilsin".

FAO-Azərbaycan Ofisi rəhbərinin müavini Bariz Mehdiyev fermerləri dəstəkləməyin önəmini vurğulayaraq bildirdi ki, xırda sahibkarlara olunan dəstək həm də qida təhlükəsiz-

liyini təmin edəcək. "Azərbaycan artıq iqlim dəyişikliyi ilə mübarizədə çox aktiv rol oynayır. FAO Azərbaycanla əməkdaşlıqdan çox məmnundur", - deyərək qeyd edib.

"AgroDairy" şirkətinin idarəetmə direktoru Ramil Məmmədov kənd təsərrüfatına iqtisadi yatırımların edilməsinin önəmini vurğulayıb.

"Azersun Holding" MMC-nin Biznes inkişafı üzrə direktoru İlham Abdullayev kənd təsərrüfatı sahəsindəki böyük şirkətlərin iqlim dəyişikliyi zamanı qarşılaşacağı çətinliklərdən bəhs edib. Bildirib ki, kənd təsərrüfatı sahəsində dəyişikliklər öz növbəsində uzun illər ərzində göstərə bilər və bu, çətin prosesdir.

"MKT Cotton"un icraçı direktoru Rövşən Mahmudov pambıq istehsalının su qıtlığı, iqlim dəyişikliyi kimi məsələlərə görə ciddi təhlükələrə

qarşılaşdığını diqqətə çatdırıb: "Azərbaycanın zəngin aqrar təcrübəsi var. Bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkədə nəhəng potensial mövcuddur".

İslam İnkişaf Bankının nümayəndəsi Syed Husain Quadri ölkələrin su ehtiyatlarının azalmasından, iqlim dəyişikliyi fonunda üzə çıxan təhlükələrdən bəhs edib. Onun sözlərinə görə, qida təhlükəsizliyinin təmin olunması üçün su ilə əlaqəli məsələlərin həll edilməsi önəmlidir.

İqlim dəyişikliyinə dünyanın gələcəyini təhlükə altına atdığı deyən "Jameel İcması"-nın direktoru Corc Riçards bir çox elm adamının da eyni düşüncədə olduğunu vurğulayıb.

"Kənd təsərrüfatı sahəsində önəmli məsələlərdən biri də yerli icmalarda yaxından əməkdaşlıq edərək, coğrafi regionların özəlliklərini öyrənməkdir. Yüksək texnologiyalar və yerli əhalinin maarifləndirilməsi vasitəsilə bu sahədə böyük uğurlar əldə oluna bilər", - deyərək qeyd edib.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş meneceri Məhəmməd Əlyami dünyanın bir çox yerində kifayət qədər kömək olmadığı üçün fermerlərin böyük şəhərlərə köçmək məcburiyyətində qaldığını diqqətə çatdırıb və fermerləri dəstəkləməyin önəmindən bəhs edib: "Həmin insanlar torpaq sahələrini, təsərrüfatlarını boş qoyurlar. Buna görə də fermerlərə yardımın artırılması önəmlidir".

Beynəlxalq Maliyyə Korporasiyasının İnvestisiya üzrə Məmmədli təkcə bu il 496 min fermerə dəstək göstərdiyini, həmçinin 43,7 milyon dollar sərma-yə qoyulduğunu diqqətə çatdırıb. O, xarici institutlarla əməkdaşlığın önəmindən, o cümlədən ukraynalı fermerlərə göstərilən yardımdan da danışıb.

"Dəyirmi masa" çərçivəsində "İnsanlar, təbii və iqlim naminə ərzaq sistemlərinin transformasiyası: fəaliyyətə birgə çağırış" üzrə bəyannamə imzalanıb.

Britaniyadan yüksək səviyyəli nümayəndə heyətinin COP29-da iştirakı gözlənilir

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Böyük Britaniya hökumətindən yüksək səviyyəli böyük nümayəndə heyətinin, eləcə də Britaniya biznesinin və vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələrinin iştirakını gözləyirik".

Bunu "Report"-a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin COP29 göbəsini rəhbəri Nik Beyker (Nick Baker) deyib.

Onun sözlərinə görə, Britaniya cəmiyyətində Azərbaycanla iqlim və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa böyük maraq var.

N.Beyker qeyd edib ki, 2023-cü ilin dekabrında Azərbaycanın COP29-un ev sahibi seçilməsindən sonra iki ölkə arasında əməkdaşlıq xeyli güclənib: "COP29-un prezidenti, Azərbaycanın ekoloji və təbii sərvətlər naziri Muxtar Babayev Kral III Çarlz tərəfindən qəbul edilib. Britaniyanın yeni hökumətinin üzvləri ilə görüş keçirib. Bakıya həmçinin konfransın ovaxtı prezidentin Alok Şarma da daxil olmaqla Britaniyanın COP26 komandasının nümayəndələri səfər edib".

"Londonla İqlim Fəaliyyəti Həftəsi iqlim təşəbbüsləri sahəsində əsas hədəflərdən biridir. COP29 komandası qarşında gələn noyabr sammitinin prioritetlərini qlobal iqlim auditoriyasına təqdim etmək üçün bu platformadan istifadə edib. London İqlim Həftəsinin təşkilatçılarından biri 30 sentyabr - 4 oktyabr tarixlərində keçiriləcək ilk Bakı İqlim Fəaliyyəti Həftəsinin hazırlanmasında iştirak edir", - o vurğulayıb.

İsveçin "Aktuell Hallbarhet" qəzetində COP29 haqqında məqalə dərc olunub

İsveçin geniş oxucu kütləsinə malik olan və ətraf mühitin mühafizəsi, iqlim və davamlı inkişaf mövzularını işıqlandıran "Aktuell Hallbarhet" qəzetində Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun noyabr ayında Bakıda keçiləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), həmçinin Azərbaycanın Sədrliyinin bu mötəbər tədbirə bağlı prioritetləri və təşəbbüsləri haqqında məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllif Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında uğurunu aradan qaldırmaq və bütün sektorlarda iqlim dəyişikliyi ilə mübarizədə iddialı fəaliyyətləri təşviq etmək üçün global iqlim diplomatiyasının aparıcı rolundan bəhs edir.

Məqələdə diplomat bu yaxınlarda kiçik ada dövlətlərindən daha az inkişaf etmiş ölkələrə qədər iqlim dəyişikliyi ilə mübarizə üzrə ən aktual tədbirlərdə iştirak etmiş Azərbaycanın ekoloji və təbii sərvətlər naziri və COP29-un təyin edilmiş prezidenti Muxtar Babayevin hərkətsizliyini dağdıcı notisələri barədə xəbərdarlığına, beynəlxalq itimahiyyətin böhranla mübarizəyə hazır olduğuna dair nikbinliyini ifadə etməsinə istinad edib.

Z.Əhmədov diqqətə çatdırıb ki, COP29-un başlıca mövzusu iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşdirmənin artırılması yolu ilə konkret tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü təmin etmək olacaqdır. Bu, iqlimin maliyyələşdirilməsi üçün yeni kollektiv kömiyyət məqsədinin işlənilib hazırlanmasına əsaslanan və Azərbaycan tərəfindən müəyyən edilmiş əsas prioritetdir.

Səfir vurğulayıb ki, Azərbaycan COP29-dan sülhü təşviq etmək və diqqəti münafiqlərə ətraf mühitin çirklənməsi arasında əlaqəyə cəlb etmək üçün bir platforma kimi istifadə edəcək.


"Dünya COP29-a hazırlaşarkən, Azərbaycan iqlim böhranı qarşısında birliyə çağırır. Hökumətləri, biznesləri, vətəndaş cəmiyyətlərini və beynəlxalq təşkilatları bir araya gətirməklə, COP29 1,5 dərəcə Selsi hədəfi əldə edilə biləcək sürəti artırmaq və konkret notisələr əldə etmək məqsədi daşıyır. Bu kontekstdə bizim mesajımız aydındır: indi hərəkət etmək vaxtdır və daha "yaşıl dünya" axtarışında hər bir töhfə çox vacibdir", - deyərək Z.Əhmədov fikirlərini yekunlaşdırıb.

COP29 global iqlim dəyişmələrinə qarşı birgə mübarizə vəd edir

Bütün dünya kimi, Azərbaycan da global iqlim dəyişmələrinin təsirinə kənar qalmayıb. Son 100 ildə ölkə ərazisində orta illik temperaturlar 0,4-1,3 C-yə qədər artıb. İqlim dəyişmələri fonunda Azərbaycan da daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların eriməsi, soranlaşma, torpaqların deqradasiyası, səhrələşmə, yağintuların və su ehtiyatlarının azalması və s. bu kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır.

İqlim dəyişmələri həm regional, həm də global səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışı məhdudlaşdırır. Üstəlik, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi notisələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoxsulluq və xroniki xəstəlikləri artırır. Təsədüfi deyil ki, Dünya Səhiyyə Təşkilatı XXI əsrdə global sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərib. Mütəxəssislərin fikrincə, gələcəkdə global istiləşmənin minimuma endirmək səyləri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və turşuluğunun yüksəlməsi kimi neqativ halların bir qismi əsrlər boyu davam edəcək.

Sadalanan bu problemlər 200 ildir bəşəriyyətin başı üzərində kabusca çevrilən iqlim dəyişmələrinə qarşı mübarizə aparmağı tələb edir. Bu səbəbdən illərdir milyardlarla insan üçün aktual olan bu təhlükəli kabusca qarşı dünya "qalxan"



vəzifəsi kollektiv maraqlara diqqət yetirməkdir. COP müxtəlif tərəflərin idarə etdiyi bir prosesdir və milyardlarla insan bu məsələdə əlbir olarsa, gözlənilən noticə tam əldə olunmasa da, ona yaxınlaşmaq mümkündür. Bunun üçün sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) siyasətinə ciddi əməl etmək lazımdır ki, iqlim dəyişmələrinə qarşı mübarizədə qarşıya çıxan təhlükəni adlamaq fürsəti olsun.

COP29 Əməliyyat Şirkəti bunu yüksək standartlar, şirkətin inkişafı və işçilərin təhlükəsizliyi baxımından vacib və ayrılmaz şərt olaraq qəbul edib. Azərbaycan qanunvericiliyi və beynəlxalq SƏTƏMM standartlarına tam əməl etməklə bütün işçilər üçün təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsi, hər hansı bir işçinin, podratçının və digər maraqlı tərəfin xoşagəlməz, yaxud da bədbəxt hadisələr və xəsarətlər noticəsində səh-nətinin pozulmasının qarşısı-

nın alınması prinsiplərinə sadıqlıq nümayiş etirməklə yanaşı, ətraf mühitin mühafizəsi və çirklənməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görməyi hədəfləyib. COP29-un SƏTƏMM baxımından qarşıya qoyduğu hədəfə çatması üçün 3 prioritet sektorun - su, kənd təsərrüfatı və sahilyanı ərazilərin iqlim dəyişmələrinin təsirinə olmasını ləngitmək olmas. Bunun yollarından biri qeyd olunan sektorların iqlim dəyişmələrinə uyğunlaşmasıdır.

Yüksək standartları rəhbər tutan COP29 komandası bu və digər məsələləri özündə ehtiva edən təklif və təşəbbüslərlə BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib. Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib ki, 79-cu sessiya çərçivəsində Nyu Yorkda bütün dünyanı cəlb edən bir neçə böyük, o cümlədən "Gələcəyin Forumu" keçirilib: "Forumda çoxlu qərarlar qəbul olunub. Bundan başqa, Nyu Yorkda həm də "İqlim Həftəsi" keçirilir. "İqlim Həftəsi"-ndə Azərbaycanın COP29 komandası böyük heyətlə iştirak edir. Çox gərgin cədvəlimiz var. COP29 komandasına, Bakıda keçiriləcək tədbirə çox böyük maraq var. Ona görə də onların istəklərinə, gözləntilərinə cavab vermək üçün biz hər bir tədbirdə aktiv iştirak etməyə çalışırıq".

İqlim dəyişmələrinin fəsadları planetin istənilən bucağında "dişləri qıcayır". O dişləri sındırmağa dünyanın olində gücü çatacaq qədər mexanizm var. Noyabrın 11-də Bakıda işə başlayacaq COP29 həmin mexanizmlərin işə salınma yollarını arayacaq.

Züleyxa ƏLİYEVƏ.
"Azərbaycan"



REGIONLAR

● Reportaj

Bəyaz donlu, ağ örpəkli tarlalar

Salyanda bu il də bol pambıq yetişdirilib



ranlıq edərək: "Lap yaxşıyıq, işlər də normal qaydada gedir, siz sağ olun," - deyirlər.

Ağappaq örpəyə bürünmüş sahəyə giririk. İstehsalat şöbəsinin rəisi Ə.Əliyev çiçək kimi açılmış pambığın bir ləçəyini dərib ondakı çiyid donələrini sayır və çöhrəsində xoş təbəssümün yarandığı nəzərimizdən yayınmır. O, üzünü yaxınlıqda dayanan fermer M.Həsənovla tutur:

- Sağ ol, yaxşı məhsul yetişdirmisən. Hər hektardan azı 42-45 sentner götürəcəksən. Bu onu göstərir ki, bizim müxtəssislərin sözlərinə, məsləhətlərinə əməl edərək aqrotexniki tədbirləri vaxtılı-vaxtılı yerinə yetirmisən. Bunun da nəticəsində belə məhsul hasilə gəlib. Deyildiyi kimi, zəhmət heç vaxt itmirdi. Gəlirin də yaxşı olacaq. Gəlir yaxşı olanda isə ailədə, arvad-uşaq yanında, el içində başın uca, üzün ağ olur. Xeyrini-sərinəni yola verməkdə aciz qalmırsan.

Sahənin o biri başından gələn kombayn qoşa lafətə yaxınlaşır. Bu vaxta qədər də hər kəs işini görmüşdür. Bunkerəndə lafətə boşaldılan zaman azca yerə dağılan pambıq lopa-ları torpağa bulaşmasın deyə yerə yelkənlər sərilmişdir. Boşaltma prosesi başa çatdı kimi işçilər həmin məhsulu yığib lafətə tökürlər.

Pambığıyığılan maşının sürücüsü Vidadi Səfərova da görüşüb bir neçə dəqiqə vaxtını alır. Deyir ki, "Comder" adlanan bu kombaynlar rahat və məhsuldar texnikadır: "Gün ərzində onunla 4-5 hektarın pambığını rahatca yığmaq olur. Hər dəfə 4 cərgəni götürür. Sahə təmiz, alaşmaz olanda, demək olar ki, kolun üstündə "quşbaşı" adlanan azacıq məhsul be-

lə qalmır. Amerikanın buraxdığı bu kombaynlar mexanizatora can rahatlığı gətirir. Kabinəsinə bir qram da toz-torpaq girmir. Kondisioneri var. Adamı tərləməyə qoymur.

Bir neçə dəqiqə vaxtını aldıqdan sonra gördü istəyirik. O isə güllə-güllə: - 3-5 dəqiqə ilə heç bir şey olmaz, - deyib kombaynın kabinəsinə qalxır. Yaşıl rəngli "tarla gəmisini" yenidən cərgələr arası ilə irəliləməyə başlayır.

Fürsətdən istifadə edib fermer M. Həsənovla bir neçə sualla müəracət edirik. Məlum olur ki, çalışdığı təsərrüfatın 430 hektar torpaq sahəsi var. Bu il əkdə 120 hektar taxıl sahəsinin hər hektarından orta hesabla 35 sentner məhsul əldə edib. Oktyabr ayında gələn ilin məhsulu üçün arpa əkininə başlayacaq. Bundan ötrü lazımı hazırlıq işləri görülüb.

Yüksək məhsuldarlıq üçün vaxtında yay şumu aparıb, kifayət qədər elit toxum tedarik edib. Deyir ki, əkinçilikdə növbəlilik prinsipinə ciddi əməl olunanda həm torpaq saflaşır, həm də bitkilər xəstəliklərə qarşı davamlı olur, məhsuldarlıq da öz yerində: "Arpanın və ya buğdanın əkil-diyi yerə növbəti il pambıq əkəndə daha çox məhsul əldə edirsən. Bir də pambıq körpə uşaq kimidir. Gərək nazını çəkəsən. İmkan daxilində mən də bu prinsipə əməl etməyə çalışıram. Məhsulunu topladığımız pambıq sahəsinə keçən il taxıl əkimmişdim. Düz 5 dəfə kompleks becərmə aparmışam. Növbəli əkinin nəticəsi göz qabağındadır. Əkdə 12 hektarın hər hektarından 40-45 sentnerdən çox məhsul gözləyirəm".

Su probleminin olub-olmadığı ilə maraqlanırdıq. Bildirir ki, Kür çayın-

dan xeyli uzaqda olan bu yerlərdə su gələ bilər, tək Kürdə su olsun.

M.Həsənov kənd təsərrüfatının ən ağır sahəsi olan heyvandarlıqla da məşğuldur. Necə deyirlər, məhsul bolluğu yaradılmasında yaxından iştirak edir. Bəslədiyi 450 baş qoyun-keçidən xeyli mənfəət əldə edir. Otlaq sahəsinə müvafiq gələn sayda heyvan saxlayaraq qalanını bazara çıxarıb. Deyir ki, çoban yaxşı yaşamaq istəyir. İşdən gəlib yaxşı istirahət edən, televizoru, radiosu və digər zəruri şəraitə olan çoban daha yaxşı işləməyə çalışır. Ona göstərilən diqqət və qayğıya əməli işi ilə cavab verməyə say göstərir.

Pambıq yığımının qızğın çağıdır. May ayında havaların soyuq keçməsi onun yetişmə fazasını xeyli ləngitdi. Əvvəlki illərdən fərqli olaraq yığım kampaniyasına ən azı 20 gün gec - seçmə yolla sentyabrın 20-dən başlandı.

Onu da qeyd edək ki, "MKT-İK" MMC Salyan filialı bu ilin yanvar ayında 457 fermerlə müqavilə bağlayıb. Filial üzrə əkilən 2 min 707 hektar pambıq sahəsində yay boyu qızğın iş gedib.

Artıq payızdır. Gərgin əmək sahəsində yaxşı məhsul yetişib, tarlalar üzə güllür. Hər bir fermer yetişdirdiyi sahələrdə tez bir zamanda dəfelyasiya işi aparılmalı, pambığı açılan yerlərin məhsulunu tez və itkisiz yığmağa çalışır. Bu gün fermerləri gün çıxandan gün batana kimi sahələrdə görmək olur.

Seyran CAVADOV,
"Azərbaycan"

Türyançay Sol Sahil kanalı yenidən qurulur

Türyançay Sol Sahil kanalının yenidən qurulması bu ilin sonuna qədər yekunlaşması nəzərdə tutulur.



Tədbirlər planına uyğun olaraq, həyata keçirilən layihələrdən biri də "Türyançay Sol Sahil kanalının yenidən qurulması"nın I mərhələsidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kanalın bərpasına 2023-cü il tarixində başlanılıb və bu ilin sonuna qədər yekunlaşması planlaşdırılıb.

Ümumi uzunluğu 11,5 kilometr olan suvarma kanalı üzərində sudüşürən, suburaxan, borulu keçid, soviyyəqaldıran, akveduk olmaqla, ümumilikdə, 48 hidrotexniki qurğu var.

Mənbəyini Türyançay çayından götürən suvarma kanalının yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarının 11 min 335 hektar torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bu işə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.

Hazırda 11,5 kilometr uzunluğunda olan kanalın qurğularla birgə 7 kilometr hissəsinin tikintisi tamamlanıb və işlər davam edir.

Üzümçülük və Şərabçılıq ETİ-nin əməkdaşları ixtiraya patent alıblar

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) əməkdaşları ixtiralarına görə patent alıblar.

Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru Vüqar Səlimov, aparıcı elmi işçilər Mövlud Hüseynov, Şamil Tahirov və böyük elmi işçi Arzu Əhmədov tərəfindən təqdim olunmuş ixtiraya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib. Patent "Qırmızı kəsmir desert şərabının istehsal üsulu" adlı ixtiraya görə alınıb. Qeyd edək ki, üsul qırmızı kəsmir desert şərabının istehsalına aiddir və şərabçılıq sənayesində istifadə oluna bilər.

Təklif olunan texnologiya indiyə qədər mövcud olan texnologiyalardan onulda fərqlənir ki, bu texnologiyanın tətbiqi əldə olunan şərabçılıq məhsulunun fiziki-kimyəvi tərkibinin zənginləşməsinə və orqanoleptik xüsusiyyətlərinin müəmməlləşməsinə təmin edir. Məqsəd yüksəkkeyfiyyətli, daha zəngin dadla malik, müəmməl iyli, həm fiziki-kimyəvi tərkibi, həm də orqanoleptik göstəriciləri ilə seçilən qırmızı kəsmir desert şərabının istehsalına nail olmaqdır.

Dəmir yolu xəttini keçib şorsu kollektorlarının kənarı ilə qərb istiqamətinə uzanıb gedən torpaq yolla irəliləyirik. Taxıl biçildəndən sonra şumlanan sahələr, yaşıl yoncaqlar, ağ örpəyə bürünmüş tarlalar, heyvandarlıq fermaları, otlaqlar bir-bir arxada qalır.

Sükan arxasında oturan "MKT-İK" MMC Salyan filialının istehsalat şöbəsinin rəisi Əliskəndər Əliyev ətrafda maraqla boylandıqını görüb deyir: - Bunlar Salyanın Noxudlu kəndinə aid olan yerlərdir. Görünən kanalın o tərəf isə Sabirabad rayonunun ərazisidir.

Yolun hər iki tərəfində yovşan və biyan kolları boy verib qalxıb. - Buralarda yaxşı turac olar, - deyirəm.

Əliskəndər:

- Çox olur, adətən, səhər vaxtı səhəndən islanmış qanadlarını günəşin istisiylə qurutmaq üçün yola, torpaq təpələrin üstünə çıxırlar.

Uzaqdan pambığıyığılan maşın görünür. Əliskəndər "Niva"ni ora sürür. Təxminən 15 dəqiqədən sonra pambığı yığılan sahəyə çatırıq. Tarlaların o başından kombaynın qoşulu traktorların dayandığı yerə tərəf gəldiyini görürük. Maşından düşürük və kombaynın gəlib çıxmasını gözləyən adamlarla salamlışıq: "İşiniz avand, məhsulunuz bol olsun!" - deyirik.

Bunlar fermer Mehdi Həsənov, qoşulu traktorun sürücüsü Əli Əliyev, pambığın lafətlərə boşaldılmasını ni zəhmətəyən Əfqan Əliyev, Əfqan Əliyev, ərazi aqronomu Ağalar Miriyevdir. Hal-əhval tutub işlərinin necə gəldiyi ilə maraqlanırdıq. Hamısı şük-

Əhmədbəyli-Füzuli-Şuşa yolu dünyada innovativ inşaat metodologiyası nominasiyasında qalib olub

2024-cü il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən innovativ inşaat metodologiyası kateqoriyasında qalib seçilib.

Nüfuzlu mükafatın qalibi hər biri yollar və nəqliyyat sektoru ekspertləri olan müstəqil beynəlxalq münisiflər heyəti, hakimlər və BYF Qlobal-ın könnüllülər rəhbərliyi tərəfindən qiymətləndirilərək seçilib.

Bu mükafatı qazanmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müstəsna layihələri mükəmməlliyə, innovasiyaya və cəmiyyətə məsuliyyətə görə mükafatlandırılmış təşkilatların elit qrupuna qoşulub.

Bolqarıstanın Plovdiv şəhərində baş tutan mükafatlandırma mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən agentliyin investisiya baş idarəsinin Xarici İnvestisiya şöbəsinin rəisi Emin Məmmədov iştirak edib. O, çıxışında Azərbaycanın yol infrastrukturunu sahəsində əldə etdiyi uğurlar, icrası həyata keçirilmiş və davam etdirilən mühüm yol layihələri barədə geniş məlumat verib. Qeyd olunub ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.

Tədbirdə həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun 300-dən çox şəhər və kəndi, doğma tor-

paqlarımızı, təxminən 30 il davam edən işğaldan azad etməsindən bəhs edilib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində "Azərbaycan Respublikasının işğaldan azad edilməsi ərazilərinə Böyük Qayıdış dair I Dövlət Proqramı" çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 45 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir. Avtomobil yolu layihələrinin ümumi uzunluğu 3094,3 km-dir. Proqram çərçivəsində artıq ümumi uzunluğu 254,2 km təşkil edən 7 avtomobil yolu layihəsini uğurla icra olunaraq yekunlaşdırılıb.

Bildirilib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan yol infrastrukturunu layihələrində ümumi uzunluğu 69,1 km təşkil edən olan 45 avtomobil tuneli, ümumi uzunluğu 13,4 km-ə yaxın olan 463-dən artıq körpü, viaduk və yol ötürücüsü də inşa edilir.

Mühüm yol infrastrukturunu layihələrindən biri olan və innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib seçilmiş uzunluğu 81,7 km olan I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda da 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir.

Diqqətə çatdırılıb ki, viadukların tikintisi zamanı aşırım qəbilərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.



Kəndimizdən qaçan, ey cavan oğlan

Dünyanın həmişə kəndliyə ehtiyacı olub və olacaq da - başqa cür mümkün deyil. Ən azından ona görə ki, ölkəmiz orzaq təhlükəsizliyi, insanın qidalanması birləşməsinin əməyindən asılıdır.

Bəşəriyyətin inkişafı, yeni texnika və texnologiyaların həyatımıza daxil olması bir sıra peşələrin sıradan çıxmasına səbəb olub. Ancaq əkin-biçinlə məşğul olanların, mal-qarayə baxanların sayı azalsada da, onlarız keçinmək mümkün deyil. Olsa-olsa, aqrar sektordə yüksək texnologiyaların tətbiqi kəndlinin əməyini yüngülləşdirir, onu əvəz edə bilməz.

SSRİ dönməmiş Azərbaycan əhalinin yarısı kənd yerlərində yaşayırdı. Həmin dövr inkişaf etmiş ölkələrdə, daha doğrusu, Avropada isə əhalinin 5-7, ən çox 10 faizə qədər kənd təsərrüfatı ilə məşğul olurdu. Bunun səbəbi çox idi - sənayenin inkişafı ilə bağlı artan və böyüyən şəhərlərdən tutmuş, yüksək texnologiyaların tətbiqinə. Vəziyyət aşağı-yuxarı indi də belədir. Bu gün də ölkə əhalisinin təxminən 45 faizi kənddə yaşayır. Amma bu, rəsmi statistikadır. Həqiqətdə inanmırıq ki, kənddə bir o qədər əhali yaşaya. Baxmayaraq ki, torpaqlar çoxdan təmənənəsiz kəndliyə verilib, o, əkin-biçinə, yanacağa, gübrəyə, mal-qaraya görə subsidiya alır, hər cür vergidən azaddır, yəni də xüsusən cavanların bir gözü şəhərdədir.

Bununla belə, dövlətin kəndliyə göstərdiyi qayğı, verdiyi dəstək də nəticəsiz qalmır. Azərbaycanda hər il kənd təsərrüfatı məhsullarının istehsalı artır. İndi bazar və marketlərdə daha çox yerli orzaq və kənd təsərrüfatı məhsulları satılır. İxracda da kənd təsərrüfatı məhsullarının payı az deyil. Bütün bunlar yaxşıdır, amma arzu olunan səviyyədə deyil. Arzu olunan isə odur ki, cavanlar torpağa bağlansınlar, çörəklərini əkin-biçindən, mal-qaradan çıxarsınlar, daha şəhərdəki təsadüfi qazancdan yox.



Vallah, şəhərdə yox, kənddə "yel əsir, qoz tökülür"

Bu gün statistika göstərir ki, hazırda kənddə təsərrüfat yarananların əksəriyyətinin yaş həddi 50-dən yuxarıdır. Səbəb nədir? Bu suala cavab tapmaq üçün çoxlu müşahidələr aparmışıq, kənddən şəhərə qaçan cavanlarla söhbət etmiş və gördüyümüz birinci qənaətimiz bu olub ki, yaşlı nəsil gəncərlərə torpağa, əməyə bağlaya bilmir. Dəfələrlə şahidi olmuşuq ki, valideynlər heç bir ixtisarı və peşəsi olmayan övladlarını şəhərə göndəriblər ki, özlərinə bir gün aqlasınlar. Halbuki kənddə pay torpağını əkilib-becərməklə də ağ güncə çıxmaq mümkündür. Amma nə fayda, ata-ana bunu başa düşürmü? Bir də onda ayırlırlar ki, şəhərə ağ güncə çıxmaq üçün göndərdikləri oğlu "ağ ölüm"ün çənginə keçib. Onda isə artıq gec olur.

Digər səbəb "qonşudan dala qalmamaq" istəyidir. Bir gənc şəhərə gəlir, işi düz götürür, yaxşı qazanc və ev-əşik sahibi olur. Sözsüz ki, bu uğur həmin gəncin təhsili və ya fərdi bacarığı ilə bağlıdır. Hamı şəhərə gəlib özünə

belə gün-güzəran qura bilmir ki... Ancaq paxıllıq, həsəd, bəhsəbəhs bəzən insanları düz yoldan çəkirdir. Öyri yola çıxanların çoxu isə uğursuzluğa düşür olurlar. İllər boyu şəhərdə "papağını güncə yandıranlar", heç nə əldə edə bilməyib günlərlə təsadüfi qazanc dalınca düşən kənd cavanlarının, zərər "usta" olanların sayı istənilən qədərdir. Düzdür, "ziyanın yarısından qayıtmaq da xeyirdir" - deyib geri dönrək torpaqdan bərk yapışanlar da var. Ancaq arada hədəf getmiş illəri geri qaytarmaq mümkün olmur axı...

Kənd gəlinləri bizdən inciməsindir. Gənc övlətlərinin şəhərə gölmələrinə onlar da səbəb olurlar. "Qonşunun oğlu şəhərə gedib ev-əşik sahibi olub, işi gücü var, bəs sən nəyi gözləyirsən?" Azdırmı kəndlərdə belə deyib şəhərə köçmək istəyən gəlinlərimiz?! Məhz belələri heç bir təhsili olmayan, əvəzində kənddə yaxşı ev-əşiyi və torpaq sahəsi olan övlətlərini məcbur edib şəhərə götürürlər. Gəlirlər, nə özü işləyir, nə də öri iş tapır. Biz hələ kirayə yaşama-

ğın xərcini və çətinliklərini demirik. Onu da demirik ki, onlar şəhərdəki bu fərəhsiz həyatdan bezib kəndə geri qayıdandan sonra bir müddət ölləri işə yətmir, əkin əkmirlər, toyuq-cücəyə, mal-qaraya baxmırlar, böyüklərin pensiyalarını ilə dolanmağa məcbur olurlar. Əgər belə hallar dəryada bir damla olsaydı, bunu ümumi problem kimi yazmaq olmaz. Təəssüf ki, çoxdurlar, hətta təsəvvür edildiyindən də çox.

Çox olan həm də kənd cavanları arasında məşin mərosinə tutulanlardır. Elə öz kəndimizdə neçə gənc tanıyıram ki, pay torpağını, damazlıq mal-qarasını, davamını satıb məşin alıb. Hamısı da bu gün "xaltarışik"dir. Rayonlarda belələrinin sayı o qədərdir ki, hətta müştəri sardan qıtıq yaranıb. Ona görə də qaliblər Allahın ümidinə - nə müştəri var, nə də mal-qara və əkin-biçin sahəsi. Çıxış yolu müddü işçi olmaqdır, yəni kəndin "proletariatı"na çevrilərək kiminsə ölinin altında işləmək.

Ancaq bütün günahı kənd cavanlarının boynuna atmaq da insafdan olmaz. Məsələn, bu gün həyəcən təbii çalınır ki, ot istehsalında problemlər var. Bunun kökü təkə kəndlinin heyvandarlıqda azalan marağı ilə bağlı deyil. Kəndlərdə örüş yeri azalıb, yem istehsalı azaldığından qiyməti bahalayıb. Kəndlinin rastlaşdığı problemlərdən biri də su çatışmazlığıdır. Düzdür, bu sahədə xeyli iş görülüb, hələlik kifayət deyil. Su problemi həll olunmalıdır ki, kəndli əkilib-becərdiyi torpaqdan qazanc götürə bilsin və xoşal şəhərdə qalmasın.

Deməli, bu gün cavanların şəhərə köç etməsi düşünce tərzilə yanaşı, onun torpaqda çalışmasına mane olan səbəblərdən də qaynaqlanır. Odur ki, əsas məsələ bu iki problemin həll yollarını tapmaqdır.

Rüstəm KAMAL,
"Azərbaycan"

Jurnalist araşdırması

Hotel də var, personal da, amma... Qiymətlərlə xidmət keyfiyyətinin uyğunsuzluğu ciddi narazılıqlar yaradır

Dünya ölkələri arasında əlaqələrin inkişafı, getdikcə sadələşdirilən viza rejimi və birbaşa uçuşların artması turizm sahəsinin də inkişafına müsbət təsir göstərir. Turizmi inkişaf etmiş ölkələrə üz tutanların sayı hər il durmadan artır.

Həm yerli, həm də xarici turistlərin üz tutduqları məkənlərdə onların maraqlandıran ən mühüm məqam xidmətlərin alçatanlığı və yüksək keyfiyyətdir. Elə on çox narazılıqlar da keyfiyyət məsələsində yaşanır. Azərbaycanla təklif olunan xidmətlərin - nəqliyyat, yerləşmə, qidalanma və ya hər hansı əlavə xidmətlərin qiymətinə görə keyfiyyətin aşağı olması şikayətlərə gətirib çıxarır. Əslində, bu sahədə xidmət keyfiyyətini müəyyənləşdirən turizm sahəsində çalışanlar olduğundan ilk olaraq onların hazırlığı, bu sahədə təcrübəsi xüsusilə önəmlidir.



Uzun illər turistik məkan kimi fəaliyyət göstərən yerlərdə personalın hazırlığı, təcrübəsi zamanla artır. Amma turizm sahəsində çalışanların əsas hissəsini gənc kadrlar olduğunu nəzərə alsaq, personalda tez-tez yenilənmələr olur.

Son illər paytaxt Bakı, həmçinin Qəbələ, Şəki, Quba, İsmayıllı daha çox turist cəlb edə bilir. Elə cəlb etmənin də əsasında turizm imkanları, alçatanlıq və xidmət səviyyəsi mühüm rol oynayır. Ölkəmizdə turizmin inkişafı, daha çox xarici turistlərin cəlb edilməsi üçün hotel, restoran şəbəkələri genişləndirilir, müxtəlif növ turizm üçün regionlarda istirahət mərkəzləri, komplekslər salınır. Bununla yanaşı, xidmətlərin yaxşılaşdırılması üçün işlərin davamlı görülməsi vacibdir. Xüsusən regionlarda əsas işçi qüvvəsinin yerli sakinlər təşkil etdiyindən, bu sahədə xüsusi bilik və bacarıqlara malik olmadıqlarından, təcrübə azlığından xidmət səviyyəsinə çatışmazlıqlar daha çox hiss olunur.

Maraqlıdır, turizm ölkəsinə çevrilməyi hədəfləyən Azərbaycanda bu sektordə kadrların inkişafı, xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülür və görüləcəkdir?

COP29-a hazırlıq

2023-cü ilin statistik göstəriciləri nə əsasən, Azərbaycanda 809 mehmanxana və mehmanxana tipli obyekt var. Onların bərdəfəlik tutumu isə 59407 yerlikdir. Belə obyektlərdə çalışanların sayına gəlincə, ötən il bu say 13608 nəfər təşkil edib. Turagent və turoperator fəaliyyəti göstərən müəssisələrdə çalışanların ölkə üzrə sayı isə 1698 nəfər olub. Bununla yanaşı, işə fəaliyyəti göstərən sahibkarlıq subyektlərində çalışanların ödənilən göstəricilərinə əsasən sayı 24856 nəfərdir.

Dövlət Turizm Agentliyindən sorğumuzla cavab olaraq bildirilib ki, turizm sahəsində keyfiyyət və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə mehmanxanaların ulduz təsnifat sisteminin təsis edilməsi və turizm bələdçilərinin sertifikatlaşdırılması mexanizmi tətbiq edilir. Azərbaycan Hotel Assosiasiyası (AHA) tərəfindən indiyədək Bakı və Abşeron ərazisində yerləşən 200-dən çox hotelle Milli Ulduz Təsnifatı əsasında ulduz dərəcələri verilib. Regionlarda fəaliyyət göstərən yerləşmə vasitələrinin də monitorinq aparılıb və ulduz dərəcələrinin təyin edilməsi ilə bağlı işlərin icrası nəzərdə tutulur. QAHA-nın yerləşdirilməsi müəssisələrində keyfiyyətin artırılması məqsədilə qida və içki, qeydiyyat, təmizlik, idarəetmə, yerləşmə vasitələrində mətbəx idarəedilməsi ilə bağlı təlimlər keçirilir. Həmçinin hotel və restoranlar üçün vaxət və vegetarian menyular hazırlanıb. Hotellərdə gastronomiya təlimlərinin keçirilməsi üzrə işlər davam edir".

Regionlarda kadrların təkmilləşməsinə işinə dəstək vermək üçün ödənilən Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyanın birgə Fəaliyyət Proqramına əsasən, agentliyin təşkilatlığı ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən seçi-

lən ekspert və təlimçilər tərəfindən Bakı, Gəncə və Şuşa şəhərlərində qeydiyyat, qidalanma və təmizlik, o cümlədən idarəçilik bacarıqları üzrə təlimlər təşkil olunub. Növbəti dövrdə digər regionlarda yerləşən hotellərdə də bu kimi təlimlərin keçirilməsi planlaşdırılır. Turizm bələdçiliyi sahəsində fəaliyyət göstərən şəxslərə mütəmadi kurslar və təlim proqramları təşkil olunmasında Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə əməkdaşlıq edilir və bələdçilərin keyfiyyətli xidmət göstərməsinə dəstək olmaq məqsədilə onların ixtisaslaşmasına dəstək verilir. Hazırda 200 turizm bələdçisinə təlimlərin keçirilməsi və onların sertifikatla təmin olunmaları üzrə tədbirlər həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərdə yerli əhalidən olan bələdçilərin hazırlanması üzrə təlimlərin keçirilməsi də planlaşdırılır.

İxtisaslı kadr potensialının keyfiyyətli turizm təhsili ilə birbaşa əlaqəsi nəzərə alaraq əsas istiqamətdən biri də turizm sahəsi üzrə peşəkar kadrların və mütəxəssislərin inkişafına imkan verən turizm peşə və ali təhsil sisteminin yüksəldilməsi və turizm təhsilinin idarə edilməsi işinin təşkilidir. Agentliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Turizm və Menecment Universiteti bu istiqamətdə ali, Mingəçevir Turizm Kollekti orta-ixtisas və Bakı Turizm Peşə Məktəbi peşə təhsili təklif etməkdədir. Bu təhsil müəssisələrinin institusional imkanlarının gücləndirilməsi, eləcə də təhsilin keyfiyyətinin qaldırılması və beynəlxalq standartların tətbiq edilməsi üzrə işlər aparılır.

Xarici turistlərin sayı 30 faiz artıb

Agentlikdən bildirilib ki, Azərbaycan qlobal səviyyədə yeni inkişaf etməkdə olan turizm destinasiyası kimi dünya turizm və səyahət bazarında özünü mövqələndirməkdə və tanınmaqdadır. "Turizmin dayanıqlı inkişafını təmin etmək üçün Azərbaycan dövləti tərəfindən turizm sahəsinin dəstəklənməsi, turizm məhsullarının formalaşdırılması, ölkənin təbliğati istiqamətində ardıcıl və planlı addımlar atılır. Ənənəvi bazarlarla yanaşı, Azərbaycan artıq Hindistan, Çin, Ərəb Körfəzi, Mərkəzi Asiya ölkələrində ziyarətçilərə qəbul etməkdədir. Bu ilin 8 ayının statistikasına əsasən, 1 milyon 748 min xarici vətəndaş ölkəmizə gəlib və bu göstərici ötən ilə müqayisədə 30 faiz çoxdur. Cari dövr üçün ilk onluqda Rusiya, Türkiyə, Hindistan, İran, Səudiyyə Ərəbistanı, Gürcüstan, Qazaxıstan, Pakistan, BƏƏ, Özbəkistan kimi ölkələr dayanır. Bununla belə, ölkəyə gəlmə statistikasında daha ciddi fərqlər nəticələnməyə nail olmaq üçün hədəf bazarlarda təbliğat işini gücləndirmək, birbaşa uçuşların sayının artırılması, viza prosedurlarının asanlaşdırılması kimi amillər vacibdir. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün agentliyin fəaliyyətində turizm idarəetməsi, müxtəlif fakültələrin mövcudluğuna diqqət çəkən Ceyhun Aşurov son dövrlər təcrübəyə daha çox diqqətin verildiyini sevincidir hal olduğunu deyir. Onun sözlərinə görə, təhsilin bir hissəsi kimi tələbələr təcrübəni birbaşa müəssisələrdə keçməlidirlər: "Amma bazarı bugünkü tələbi daha çox peşəyönümlü kadrlardır, yəni peşəkar əməkdaşlara daha çox ehtiyac var. Məsələn, aşpaz, masa xidmətçisi, qəbul şöbəsi, texniki heyət və ya təmizlik xidmətləri peşə ixtisası tələb edən işlərdir".

Turizm infrastrukturunun yaxşılaşdırılması istiqaməti üzrə agentliyin tabeliyində tarix-mədəniyyət qoruqlarında mədəni irsin qorunması və turizm xidmətlərinin təşkili, regionlarda

cəlbədi turizm nümayiş obyektlərinin yaradılması, turistik məkənlərə səyahət rahatlığı və əlçatanlığının təmini əsas məqsədlər kimi gündəlikdədir. Marketing və kommunikasiya istiqaməti üzrə hədəf turizm bazarlarında təmsilçilik, tanıtım və təbliğat əsas məqsətlərdir. İl boyu çoxsaylı beynəlxalq tədbir və sərəhədlər ölkəmizin turizm imkanlarını tanımaq üçün turizm şirkətləri və hotellərin iştirakı ilə təmsilçilik təmin edilir.

Turizm məhsullarının yaradılması və inkişafı üçün mədəni turizm, təbiət əsaslı turizm və sağlamlıq turizmi əsas istiqamətlərdir. Bunlara uyğun olaraq mövcud turizm marşrutlarının inkişafı istiqamətində tədbirlər həyata keçirilib. "Regional və yerli səviyyəyə keçidə destinasiyaların, o cümlədən resursların dayanıqlı və davamlı inkişafına dəstək verən 5 turizm dəhlizi üzrə - Şimal, Cənub, Qərb, Şimal-mərkəz və Şimal-qərb Destinasiya Menecment Planı işlənilib hazırlanaraq tətbiqinə başlanılıb. Bakı-Abşeron və Naxçıvan Muxtar Respublikaları turizm dəhlizləri üzrə də müvafiq planlar hazırlanıb", - deyər agentlikdən bildiriblər.

Turizmdə peşəyönümlü kadrlara daha çox ehtiyac var

Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov bildirir ki, turizmdə qiymətlərin verilməsinin səviyyəsinə uyğun olmaması rəqabətin az olduğu yerlərdə daha çox nəzərə çarpır. Çünki gələcək turistlərin sayı çox, tələbat o qədər yüksək olur ki, satış edən restoran və hotellər xidmətə o qədər də fikir vermirlər. Rəqabət olmadığından onlar bilir ki, alıcıları var. Bunun da həll yolu təşviq mexanizmlərinin olmasıdır: "Ümumiyyətlə, turizm bazarında təklif verən tərəflərin, yəni hotellərin, restoranların sayı daha da artırılmalıdır. Bunun üçün kapital qoyuluşları, sahibkarlığın fəaliyyəti stimullaşdırılmalıdır ki, daha çox yerləşmə yerləri açılıb və bu rəqabət də keyfiyyətli xidmətə və qiymətli optimallaşdırma gətirib çıxarsın", - deyər o əlavə edib.

Turizm eksperti qeyd edir ki, Azərbaycanda keyfiyyətli, müasir standartlara cavab verən hotel və restoranlar olsa da, amma sayları kifayət qədər deyil. Say çox olmaqda tələbat tam şəkildə ödənilir. Bu zaman xidmətin keyfiyyəti ilə qiymət arasında uyğunsuzluq yaranır. Bu cür müəssisələrin sayının artırılması arzuolunandır ki, onlar rəqabət bazarında bir-biriləri ilə yalnız qiymət deyil, keyfiyyət baxımından da yarışsınlar. Araşdırmalar göstərir ki, qonaqların narahət edən qiymətlər deyil, onlara göstərilən xidmətin keyfiyyəti ilə qiymətin uyğunsuzluğudur. Daha çox pul verib yüksək səviyyədə xidmət alan turist heç vaxt şikayətçi olmur.

Turizm ilə bağlı ixtisaslı kadrların hazırlığı üçün Turizm və Menecment Universitetinin və ayrı-ayrı ali təhsil müəssisələrində turizm ixtisaslı müxtəlif fakültələrin mövcudluğuna diqqət çəkən Ceyhun Aşurov son dövrlər təcrübəyə daha çox diqqətin verildiyini sevincidir hal olduğunu deyir. Onun sözlərinə görə, təhsilin bir hissəsi kimi tələbələr təcrübəni birbaşa müəssisələrdə keçməlidirlər: "Amma bazarı bugünkü tələbi daha çox peşəyönümlü kadrlardır, yəni peşəkar əməkdaşlara daha çox ehtiyac var. Məsələn, aşpaz, masa xidmətçisi, qəbul şöbəsi, texniki heyət və ya təmizlik xidmətləri peşə ixtisası tələb edən işlərdir".

Ekspert vurğulayır ki, xidmətin keyfiyyəti hər zaman çalışanlardan asılı olur. Nəzərə alsaq ki, turizm sahəsi daha əməkəyönümlü xidmət sahəsidir, burada çalışanların bilik və bacarıqları xidmətin keyfiyyətinə birbaşa təsir göstərir. Bu sahədə işləyənlərə mütəmadi olaraq təlimlərin verilməsi xidmətin keyfiyyətini artırır.

Regionlarda kadr çatışmazlığının daha çox hiss olunduğunu deyənin ekspert bildirir ki, bu faktor da xidmətin keyfiyyətinə təsirli faktorlardır: "Bununla bağlı Dövlət Turizm Agentliyi tərəfindən müxtəlif addım atılır, müəyyən təlimlər təşkil edilir. Belə təlimlər daha çox turizm mövzusunda başlamazdan önce təşkil olunmalıdır. Bəzi qeyri-hökumət təşkilatlarına təlimlərə bağlı tenderlər elan olunur, maarifləndirmə tədbirləri həyata keçirilə bilər. Kadr məsələsi insan kapitalı ilə bağlıdır və qısa zamanda həllini tapmır. Bütün işgözlülənlər daha yüksək maaş tələb edir və daha yaxşı şərtlər çərçivəsində işləmək istəyirlər. İşgözlülər isə xərclərinə mümkün qədər diqqət edir və daha peşəkar kadrlar istəyir".

Regionlardakı beynəlxalq hava limanları daha səmərəli çalışmalıdır

Azərbaycanın turizm ilə bağlı böyük potensialı olduğunu deyənin C. Aşurov vurğulayır ki, xüsusən qonşu ölkələrlə müqayisədə ölkəmizdə bu sahədə daha uğurlu nümunələr var. Azərbaycan təbiət, relyef, turizm rekreasiya ehtiyatlarına görə digər ölkələrdən heç də geri qalmır. Nəzərə alsaq ki, gələcəkdə Qarabağ da turizm bazarına əlavə olunacaq, bu potensial daha da yüksələcək.

Turistlərin Azərbaycana gəlmə səbəblərini artırmalıyıq. Daha çox turisti cəlb etmək üçün hansı işlər görməli olduğumuz haqda düşünməliyik. Azərbaycanda kifayət qədər hotellər var, xidmət səviyyəsi yaxşıdır, qiymətlər optimaldır, ölkə əlçatan, hansı məhdudiyyətlər var və viza rejimi necədir - bu suallara cavab tapılmalıdır. Bununla yanaşı, gələcəkdə Azərbaycan vızadan azad edilən ölkələr siyahısına daha da artırılmalıdır, çünki risk olmayan, potensial turist axını olan ölkələrə viza rejiminin aradan qaldırılması daha çox turist gəlməsinə şərait yaradır: "Ölkəmizdə Bakıdan savayı, digər beynəlxalq hava limanları daha səmərəli şəkildə çalışmalıdır. Turistlər xüsusən birbaşa uçuş olan, eyni zamanda əlverişli qiymət təklif edən istiqamətlərə üz tuturlar. Azərbaycana gəlməyin bahalı olduğunu tez-tez eşidirik. Hazırda qonşu ölkələrlə müqayisədə həm yerləşmə, həm də qidalanma baxımından qiymətlər daha əlverişli olsa da, təyyarə biletlərinin qiymətinin yüksək olması, quru sərəhədlərin müəyyən səbəblərdən hələ də bağlı olması və uçuşların 90 faizindən çoxunun Bakı Hava Limanından həyata keçirilməsi xərcləri artırır. Yaxşı olar ki, regionlarda yerləşən beynəlxalq hava limanlarına xüsusi təşviqədi mexanizmlər vasitəsilə ucuz hava daşıyıcıları cəlb olunaraq digər ölkələrə birbaşa uçuşlara həyata keçirilsin. Bu, ölkəyə turist axınına gətirib çıxara bilər".

Qonağa nə qədər xoş üz göstərsən, yaxşı xidmət verirsənsə, bir o qədər razı gedir və növbəti seçimi yəni sənənin ölkən olur. Turistlərin əsas tələbi və gözlədiyi xoş münasibət, yüksək xidmət və əlçatanlıqdır. Dövrün tələbləri də nəzərə alınaraq bu sahədə çalışanların bilik və bacarıqlarının inkişafı turizm ölkəsinə çevrilməyi hədəfləyən Azərbaycan üçün prioritet olmalı, aidiyyəti qurumlar turizm işçilərinin peşəkarlığının artırılması üçün ardıcıl işlər görməlidirlər. Xüsusən regionlarda bəzən qarşılaşdığımız xoşagəlməz halları aradan qaldırılması, xidmət keyfiyyətinin yüksəldilməsi üçün bu məqamlara diqqət yetirmək çox vacibdir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

2 Oktyabr Beynəlxalq Qeyri-Zorakılıq Günüdür

Zorakılığa susmayaq

2 Oktyabr dünyada Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edilir. Qeyri-Zorakılıq Günü insanları yalnız bu gün deyil, həmişə zorakılığa qarşı birləşməyə, sülhə, empatiyaya və sağlam cəmiyyətin üzvü olmağa səsləyir.

Zorakılıq dedikdə, aqressiv və təzyiç vasitəsilə başqasının iradəsinə qarşı hərəkət etmək nəzərdə tutulur. Hər il dünyada 1,6 milyondan çox insan zorakılıq nəticəsində həyatını itirir. Bu gün insanlar fiziki, psixoloji, cinsi, məişət və kibernetik zorakılığa rast gəlirlər.

Ailə fərdin psixoloji və emosional inkişafında ən təsirli amildir


Zorakılığa meyilli insanların psixologiyası çox mürəkkəb olur və bu, müxtəlif səbəblərlə əlaqədardır. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun sözlərinə görə, bir çox zorakı fərd öz uşaqlıq şərtlər çərçivəsində işləmək istəyirlər. İşgözlülər isə xərclərinə mümkün qədər diqqət edir və daha peşəkar kadrlar istəyir".

"Zorakılığın əsas səbəbləri kimi ailədaxili mühit və uşaqlıq təcrübələri nəzərdə keçirilir. Həmçinin genetik meyillər, sosial mühit, ailə tərbiyəsi, şəxsi təcrübələr və cəmiyyətin norma və dəyərləri də bu formalaşmada mühüm rol oynayır. Tərbiyə üsullarında edilən səhvlər zorakı davranışın yaranmasına bilavasitə təsir edir. Ailə fərdin psixoloji və emosional inkişafında ən təsirli amildir. Uşaqlar zorakılığın normallaşdırıldığı bir ailədə böyüdükdə bu davranış təbii qəbul edirlər. Əgər valideynlər və ya ailə üzvləri bir-birinə qarşı zorakılıq göstərsə, uşaq bu cür davranışları sistemləşdirir və gələcəkdə daha çox belə reaksiyalar verir. Həmçinin sevgisizlik və emosional laqeydlilik də saf uşaqlıqdan zorakı fərddə gətirib çıxaran amillərdəndir. Uşaqlara kifayət qədər sevgi və qayğı göstərilməməsi onların emosional inkişafına zərər verir. Laqeyd qalan uşaqlar emosional düzgün ifadə etməkdə çətinlik çəkir və reaksiyalarını zorakı davranışlarla göstərirlər. Uşaqların davamlı olaraq sort və şiddətli cəzalarla tərbiyə edilməsi onlara gücün və şiddətin problemlərin həlli olduğunu öyrədir", - deyər psixoloq bildirib.

Həddindən artıq avtoritar və nəzarətçi valideyn olmaq da gələcək üçün potensial zorakı fərd yetişdirmək deməkdir. E.Rüstəmov qeyd edir ki, bu cür tərbiyə, uşaqlarda üsyançılıq və zorakı reaksiyalara adət yaradır. Lakin uşaqların tamamilə sərbəst buraxılması da onların özlərini nəzarətsiz hiss etməsinə və sərəhədləri aşmağa meyilli olmalarına gətirib çıxarır. Valideynlər bilməlidirlər ki, onlar ailədə problem və konfliktlərin həlli zamanı özləri zorakı davranışlar göstərsə, uşaqlar bu nümunəni mənimsəyərək təkrarlayacaqlar.

Patriarxal dəyərlər zorakılığın kökünü təşkil edir

Təəssüf ki, zorakılığa təşviq edən cəmiyyətlərdə, xüsusən



Zorakılıq sükutla böyüyür

patriarxal sistemlərdə kişi zorakılığı daha çox qəbul edilir. Bu cür mədəniyyətlərdə kişilərə güc və şiddət kimi xüsusiyyətlər müsbət dəyərlər kimi təqdim olunur. E.Rüstəmov vurğulayır ki, zorakılıq müsbət davranış kimi əsliyə, uşaqları bu yöndə tərbiyə edən, "güclü olmaq" anlayışını yanlış istiqamətdə təşviq edən ailələr cəmiyyətimizin bir hissəsini təşkil edən ən yanlış toplumdur: "Patriarxal dəyərlər zorakılığın kökünü təşkil edir. Buna görə də, cəmiyyət gənc bərabərliyi təşviq etməli, qadınların və kişilərin bərabər hüquqlara və hörmətə layiq olduğunu vurğulamalıdır. Cəmiyyətimiz, xüsusən də gənə nəsli arasında empatiya və emosional intellekt inkişaf etdirməyə yönəlməli proqramlar dəstəklənməlidir. Zorakılıq əksər hallarda başqalarının hissələrini anlamamaq və emosional tənəzzimləmədə çətinliklərdən yaranır. Empatiya qabiliyyətinin artırılması zorakılığın qarşısının alınmasında mühüm rol oynayır".

Məişət zorakılığının əsas qurbanlarının qadınlar və uşaqlar olduğunu söyləyən psixoloq qeyd edir ki, bəzi qadınlar maddi azadlığın, təhsilin olmaması və gücsüz şəxsiyyət kimi formalaşması onların zorakılığa məruz qalma riskini artırır. Uşaqların zorakılığın normallaşdırıldığı bir ailədə böyüdükdə bu davranış təbii qəbul edirlər. Əgər valideynlər və ya ailə üzvləri bir-birinə qarşı zorakılıq göstərsə, uşaq bu cür davranışları sistemləşdirir və gələcəkdə daha çox belə reaksiyalar verir. Həmçinin sevgisizlik və emosional laqeydlilik də saf uşaqlıqdan zorakı fərddə gətirib çıxaran amillərdəndir. Uşaqlara kifayət qədər sevgi və qayğı göstərilməməsi onların emosional inkişafına zərər verir. Laqeyd qalan uşaqlar emosional düzgün ifadə etməkdə çətinlik çəkir və reaksiyalarını zorakı davranışlarla göstərirlər. Uşaqların davamlı olaraq sort və şiddətli cəzalarla tərbiyə edilməsi onlara gücün və şiddətin problemlərin həlli olduğunu öyrədir", - deyər psixoloq bildirib.

Həddindən artıq avtoritar və nəzarətçi valideyn olmaq da gələcək üçün potensial zorakı fərd yetişdirmək deməkdir. E.Rüstəmov qeyd edir ki, bu cür tərbiyə, uşaqlarda üsyançılıq və zorakı reaksiyalara adət yaradır. Lakin uşaqların tamamilə sərbəst buraxılması da onların özlərini nəzarətsiz hiss etməsinə və sərəhədləri aşmağa meyilli olmalarına gətirib çıxarır. Valideynlər bilməlidirlər ki, onlar ailədə problem və konfliktlərin həlli zamanı özləri zorakı davranışlar göstərsə, uşaqlar bu nümunəni mənimsəyərək təkrarlayacaqlar.

Zorakılıq sükutla böyüyür

Məktəb uşaqların sosiallaşdığı əsas mühitlərdən biridir və burada tətbiq olunan tərbiyə üsulları uşağın şəxsiyyətinə ciddi təsir göstərir. Müəllimlər və məktəb psixoloqları uşaqlar arasında münaqişəli vaxtda doğru qərarlarla həll etməlidirlər ki, bu situasiyalar onların ədalət və doğruluq kimi hissələrinə xələl gətirməsin. E.Rüstəmovun sözlərinə görə, məktəblərdə zorakılığın qarşısını almaq üçün xüsusi təhsil proqramları həyata keçirilməlidir. Uşaqlara zorakılığın zərərli təsirləri, empatiya, konflikt həlləmə üsulları və sosial bacarıqlar öyrədilməlidir. Məktəblərdə psixoloqların və sosial işçilərin aktiv iştirakı uşaqların emosional və psixoloji problemlərinə vaxtında müdaxilə etməyə kömək edir. Bu dəstək sistemi, zorakılıq meyilləri olan uşaqlara vaxtında yardım göstərməyə imkan verərək bu cür təhlükələrin azalmasına kömək edir.

Son illər xüsusilə uşaqlar və yeniyetmələr arasında kibernetik zorakılığın artması müsbət əhəmiyyət kəsb edir. Kibernetik zorakılıq fərdin sosial şəbəkələr, mobil tətbiqlər və oyun platformaları ilə əlaqəli, təhdid edilməsi və psixoloji təzyiç məruz qalmasıdır. Psixoloq bildirir ki, övladlarını sosial mühitdə qorumaq üçün valideynlər zorakı davranışları normallaşdırmaq üçün vaxtında müdaxilə etməli, təhdid edilməsi və psixoloji təzyiç məruz qalmasıdır. Psixoloq bildirir ki, övladlarını sosial mühitdə qorumaq üçün valideynlər zorakı davranışları normallaşdırmaq üçün vaxtında müdaxilə etməli, təhdid edilməsi və psixoloji təzyiç məruz qalmasıdır. Psixoloq bildirir ki, övladlarını sosial mühitdə qorumaq üçün valideynlər zorakı davranışları normallaşdırmaq üçün vaxtında müdaxilə etməli, təhdid edilməsi və psixoloji təzyiç məruz qalmasıdır. Psixoloq bildirir ki, övladlarını sosial mühitdə qorumaq üçün valideynlər zorakı davranışları normallaşdırmaq üçün vaxtında müdaxilə etməli, təhdid edilməsi və psixoloji təzyiç məruz qalmasıdır.

Zorakılığın qarşısının alınması üçün ailə, məktəb, cəmiyyət və dövlət tərəfindən müstəqil tədbirlər həyata keçirilməlidir. Müəllimlər və psixoloqların iştirakı ilə uşaqların emosional və psixoloji problemlərinə vaxtında müdaxilə etməli, təhdid edilməsi və psixoloji təzyiç məruz qalmasıdır. Psixoloq bildirir ki, övladlarını sosial mühitdə qorumaq üçün valideynlər zorakı davranışları normallaşdırmaq üçün vaxtında müdaxilə etməli, təhdid edilməsi və psixoloji təzyiç məruz qalmasıdır.

Ülkar XASPOLADOVA,
"Azərbaycan"



Londonda Aida Mahmudovanın "Mənzərəyə açılan otaq" adlı fərdi sərgisi başa çatıb



Londonda yerləşən məşhur müasir incəsənət məkanı olan "Saatchi" qalereyasında (<https://www.saatchi-gallery.com>) Azərbaycan rəssamı Aida Mahmudovanın "Mənzərəyə açılan otaq" adlı fərdi sərgisi (5 iyul - 10 sentyabr 2024-cü il) uğurla tamamlanıb.



edib: mərcanlar, balıqçulluqlar, qurudulmuş müxtəlif bitkilər, daşlar və kristallar - bütün bunlar rəssamın bağlı olduğu məkanların bədii geoetik obrazlarını canlandırmaq üçün istifadə edilmişdir. Rəssama görə, təbiətin fraqmental təsvirlərinə geniş yer verir - onlar sanki varlığın nəbzini donmuş məqamlarda təsvir edir. Dəniz tablosu sanki sonsuzluq simvoluna çevrilir və rəssamın sevdigi leytmotivlərdən biri olaraq müşahidəçiləri valeh edir.

Ekspozisiyanın rəngkarlıq bölümündə isə Aida Mahmudova nostalji hissələrə əsaslanaraq öz üslub dəyişikliklərinə uğramış təbiət görüntüləri ilə çıxış edib. Rəssam özünün böyük ölçülü tabloları ilə yanaşı, təbiətin fraqmental təsvirlərinə geniş yer verir - onlar sanki varlığın nəbzini donmuş məqamlarda təsvir edir. Dəniz tablosu sanki sonsuzluq simvoluna çevrilir və rəssamın sevdigi leytmotivlərdən biri olaraq müşahidəçiləri valeh edir.

Sərgi Böyük Britaniya paytaxtında 2 ay ərzində davam edərək, professional çevrənin, həmçinin ziyarətçilərin marağını və rəğbətini qazanıb.

Azərbaycan rəssamı Aida Mahmudova "Saatchi" kimi nüfuzlu məkanda fərdi sərgisi ilə əsərlərini uğurla nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, yenidən təzə gəlmiş ekspozisiyada rəssamın 80-dən artıq rəngkarlıq, qrafika, keramika, video və qarışıq texnikalarda olan əsərləri geniş auditoriyaya təqdim olunub.

Fürüq Fərruxzadənin məşhur "Pəncərə" şeirindən ilhamlanan rəssam Aida Mahmudova "Saatchi" qalereyasında dərin bədii vasitələrlə mücərrəd təsvirlər, nostalji hissələr və azadlıq ehtirası kimi mövzuları, habelə otaq məkanına və insanın öz fiziki vücuduna qırılmaz bağlılıq duyğusunu araşdırıb. Layihə Aida Mahmudovanın universal emosional ifadə etmək bacarığının bariz nümunəsi olmaqla, onun bədii, şəxsi və sosial özünüifadəyə doğru nailiyyətini obrazlarla əks etdirib.

Ekspozisiyanın giriş hissəsi rəssamın öz fərdi müşahidə arxivindən tərtib edilmişdir. Bu arxiv onun fərdi həyatı ilə bağlı olaraq rəssamın duyduğu ələmindən söz açıb. Metaforik pəncərəyə çevrilmiş slayd proyektoru homahəng dəyişən kadrarla müəyyən zaman kəsiyində donub qalmış məqamlara nəzər salıb. Şəxsi arxiv fotosəkil-lərindən vəcdə gələn rəssam öz avtobiografik xatirələrini gipsdən hazırlanmış tablolarla və fiqurlara çevirib, beləliklə, metamorfizlər və transformasiyalar sərhəddində olan anların ötürü təbiətindən bəhs edib.

Aida Mahmudova öz əsərlərində onun ruhunu qidalandıran təbii materialları, duyğusunu gücləndirən rəmləri daxil

"Ahıllar evi"nin sakinləri Ahıllar Günündə tamaşa təqdim ediblər

Dünya Ömək və Əhali-nin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 1 Oktyabr - Beynəlxalq Ahıllar Günüə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirdə rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, agentliyin sosial tərəfdaşları və ahıllar iştirak ediblər.

Əvvəlcə ahl şəxslər üçün sosial xidmət mərkəzinin sakinlərinin fəaliyyətində ibarət sərğiyə baxış keçirilib.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildiriş ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının nəti-



cəsi kimi ölkəmizdə 1993-cü ildən hər il Beynəlxalq Ahıllar Günü yüksək səviyyədə qeyd olunur.

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlar və sərəncamlar, icra olunan proqramlar nəticəsində ahıllara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb.

"Sosial xidmət haqqında" qanuna əsasən, ölkəmizdə ya-

şı 70-ə çatmış şəxslər ahl hesab olunurlar.

Bildirilib ki, agentliyin ahl şəxslər üçün sosial xidmət mərkəzində hazırda 216 ahl şəxs dövlət himayəsində yaşayır. Bu mərkəzdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur.

Höyətə keçirilən layihələr çərçivəsində müəssisə sakinləri futbol və gimnastika məşğələlərinə cəlb ediliblər. Agentlik tərəfindən bu il təntənə və əlilliyi olan 4 min 366 şəxs evlərində sosial-məişət xidmətləri göstərilib ki, onlardan 3 min 980 nəfəri ahl şəxslərdir. Son illər sosial xidmət sistemində yeni istiqamət kimi ahıllar üçün gənəzi qayğı mərkəzləri də yaradılıb. Hazırda Gəncə, Qazax və Xaçmaz rayonlarında üç belə gənəzi qayğı mərkəzi fəaliyyət göstərir.

Sonra "Ahıllar evi"nin sakinləri, əməkdaşları və peşəkar aktyorların "Baxtiyar" filmindəki motivləri əsasında birgə hazırladığı tamaşa təqdim edilib. Xalq artisti Fidan Hacıyeva, Cavan Zeynəli və Fərid Əliyevin ifaları dinlənilib.

Ermənistanda revanşizm güclənir:

"2 oktyabr Respublika meydanında görüşəcəyik"

Ermənistanda revanşistlər baş nazir Nikol Paşinyanı hakimiyyətə uzaqlaşdırmaq üçün dərindən qabıqdan çıxsa da, hələ ki, heç bir nəticəyə nail ola bilmirlər.

Keçmiş hərbi xunta iqtidarının xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, dövlətçiliyin itirilməsi ilə üz-üzə olduğunu iddia edir. Bütün bunlar isə, əslində, yenidən qarşıdurma yaratmaqla ölkədə növbəti xaos formalaşdırmaq məqsədi güdür. Belə ki, son günlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı gedən müzakirələr fonunda keçmiş hərbi xuntanın revanş istəyi vəziyyətin daha da qarışacağı göstərir.

Artıq ölkədə fəaliyyət göstərən "Müqəddəs mübarizə" adlı təşkilat ermənilərə çağırış edib. "Əziz həmvətənlər, "Müqəddəs mübarizə" hərəkatının "qələbə və ümid" mərhələsi başlayır. 2 oktyabr saat 18:30-da Respublika meydanında görüşürük. Hər biriniz iştirakı çox vacibdir. Biz birlikdə ləyaqətimizi, ölkəmizi və gələcəyimizi bərpə edəcəyik", - təşkilatın çağırışında qeyd olunub.

Sosial şəbəkələrdə paylaşımlara görə, müxalifət düşürgəsində hərəblərin aparılması planlaşdırılır və qeyd olunur ki, küt-



bi Samvel Babayanı yenidən proseso cəlb edir.

Bir neçə həftə əvvəl isə Ermənistan parlamentinin spikeri Alen Simonyan ləğv edilmiş qondarma qurum İrəvanda "təmsilçiliyinə" yenidən baxmağın zəruriliyini açıqlamışdı. Erməni nəşri bu açıqlamanı təsədüfi saymır və iddia edir ki, İrəvan binası separatçıların olından almağa çalışır. Babayanın tərəfdarları sözügedən binanın öndündə etiraz aksiyası keçirib. Etirazçıların gündəmində "Qarabağ ermənilərinin sosial problemləri" olub. Onlar yeni strukturun (QHT) yaradılmasını, Babayanın da ora rəhbər təyin olunmasını təklik edirlər. Qəzet yazır ki, İrəvanın məqsədi ləğv edilmiş qondarma qurumun fəaliyyətinə bərdəşlik son qoymaq, onu heç bir iddiası olmayan QHT-yə çevirməkdir.

Beləliklə, müxalifət bu gün İrəvanda etirazlara başlayacağı bəyan etməklə bu yoldan dönməyəcəyini bildirir. Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmaq düşüncəsindədir. Bu isə o deməkdir ki, Ermənistanı qarşıdakı dövrdə hələ də qanlı günlər gözləyir.

Elçin CƏFƏROV, "Azərbaycan"

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat
6 aylıq - 93,60 (doxsən üç manat altmış qəpik) manat
3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat
1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

"Azərenerji" Xankəndidə qapalı tipli yeni yarımstansiya tikir

Şuşadan Xankəndiyə 110 kV-luq ötürmə xətti çəkilir



2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı keçirilərkən dövlət başçısının tapşırığına uyğun olaraq, "Azərenerji" ASC-nin xüsusi komandası operativ işə başladı və yeni anker dayaqlar quraşdırılmaqla cəmi 4 gün içində "Şuşa" yarımstansiyasından Xankəndi və ətraf ərazilərə ilkin olaraq enerji verilməsi təmin edildi.

Lakin separatçıların nəzarətində olan zaman 110 kilovoltluq xətlər və mövcud "Xankəndi" yarımstansiyası istismar müddətini çoxdan başa vurduğundan hələ o zaman tez-tez qoza açılmaları baş verir, uzunmüddətli fasilələr yaranır.

Məhz buna görə də bu ilin yazından başlayaraq "Azərenerji" tərəfindən Şuşa şəhərindən Xankəndiyə ən çətin dağlıq və meşəlik relyefdə 110

kV-luq ikidövrəli "Xankəndi-1", "Xankəndi-2" yüksək gərginlikli ötürmə xəttinin çəkilməsinə start verilib.

"Azərenerji" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, artıq ümumi uzunluğu 11 km olan hava xəttinin çəkilməsi işi yekunlaşmış və 1,8 km məsafədə yeraltı kabel xəttinin çəkilməsi işi aparılır. Ən əsası isə Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun


olaraq 110,35,10 kilovoltluq qapalı tipli yarımstansiyanın tikintisinə başlanılıb. Artıq tikinti işlərinin böyük hissəsi görülmüşdür. "Azərenerji"nin İctimaiyyət əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev sözlərinə görə, "Xankəndi" yarımstansiyası işğaldan azad edilən ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilən ilk qapalı tipli yarımstansiya olacaqdır. "Belə ki, burada kabel zirzəmisindən tutmuş 110, 35, 10 kilovoltluq paylayıcı qurğulara, o cümlədən 2 ədəd 63 MVA transformatorlara qədər bütün avadanlıqlar məhz binanın daxilində yerləşdiriləcək".

Yarımstansiyanın qapalı tipli tikilməsi daha az yer tutmasına, avadanlıqların uzunmüddətli istismarına, müasir standartlara uyğun estetik görünüşünə, təhlükəsizliyinə və digər amillərə görə daha əlverişlidir. Yeni yarımstansiya müasir tipli SERJI yanğından mühafizə sistemindən tutmuş kibernetikləşdirilmiş qədr bütün təbii quruluşları qoruyacaqdır. Qeyd edək ki, "Xankəndi" yarımstansiyasının ərazisində həm də anbar, qazanxana, məşin mexanizmlərinin təmir sahəsi və başqa yardımçı binalar da tikilir.

"Xankəndi" yarımstansiyasında işlərin yaxın aylarda başa çatması planlaşdırılır.

"Euronews" telekanalı Qobustan haqqında süjet yayımlayıb

"Euronews" telekanalı Azərbaycanın ən qiymətli tarixi-geoloji irsinin yerləşdiyi bölgə olan Qobustan palçıq vulkanları və qədim qayaüstü rəsmləri haqqında süjet yayımlayıb.



AZƏRTAC xəbər verir ki, süjetdə bu məkana səyahət Mezolit dövrünün sonlarına aid 7 min heyratəmiz petroqlifin olduğu Qobustan Milli Tarix-Bədii Qoruğundan başlanılır.

Tarixçilər hesab edirlər ki, bu yer qədim mağara sakinləri üçün mədəni məkana olub, burada ov mərasimləri və rəqslər təşkil edilirdi. Qobustan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş və ziyarətçilərin bu ibtidai insanların həyat-

ını təsvir edən biləcəyi açıq səma altında muzey kimi fəaliyyət göstərir.

"Euronews" telekanalının müxbiri Anka Ulea qoruqda keçirilən həmin mərasimlərdə musiqi aləti kimi xidmət etdiyi güman edilən içi boş daşlardan birində melodiya çalmağa çalışır, habelə Azərbaycanda indi də ifa olunan "Yalı" adlı ənənəvi rəqs etdirən bəzi qayaüstü rəsmlərin yanından keçir.

Müxbir Azərbaycanın ən yeni muzeyi olan 2024-cü ilin yayında açılmış Palçıq Vulkanları Turizm Kompleksini ziyarət etməyə üçün bu unikal məkana qısamüddətli səfər edir. Kompleksdə ziyarətçilərin palçıq vulkanlarını seyr edə biləcəyi açıq ərazi, eləcə də bölgənin müxtəlif yerlərdən heyvan skeletləri olan Təbii Tarix Muzeyi, rəsm və saxsı emalatxanalar var.

Süjetdə əraziyə baxış zamanı müxbirə bələdçilik edən şəxs Qılınc palçıq vulkanının yerində görünən mövcud palçıq vulkanlarının müxtəlif növlərini izah edir. Yekunda səyahətçilərin bu fərqli geoloji birləşmələrə daha yaxından baxmaq üçün elektrikli işləyən kvadrosikllərdə yanmış ərazilərdə keçməsinə göstərməyə həyəcanverici kadrılar nümayiş etdirilib.

Qəzetin daim yenilən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Ömək və Sosial Münasibətlər Akademiyasının kollektiv akademiyamızın əməkdaşı İlham Baxşalievə anası

RAHİLƏ XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Baxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi - 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İltimatair siyasət şöbəsi - 538-56-60, 434-55-58
Məsləhət katibi	- 539-43-23,	İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Məsləhət katibi müavinləri	- 539-44-91,	Fototillatrasiya şöbəsi - 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi - 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəssisatlıq - 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az
azreklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4136 Sifariş 2225

Qiyməti 60 qəpik